

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZIRLIYI

Azərbaycan Respublikasının
Təhsil Nazirliyinin
0376 nömrəli 28.08
2020-ci il tarixli qərarı ilə təsdiq
edilmişdir.



ƏSAS (BAZA) ALI TİBB TƏHSİLİNİN İXTİSAS ÜZRƏ

TƏHSİL PROGRAMI

İxtisasın (programın) şifri və adı: 050902 – İctimai Səhiyyə

BAKİ – 2020

ƏSAS (BAZA) ALİ TİBB TƏHSİLİNİN 050902-İCTIMAI SƏHIYYƏ İXTİSASI ÜZRƏ TƏHSİL PROQRAMI

1. Ümumi müddəəalar

- 1.1. Əsas (baza) ali tibb təhsilinin 050902 – İctimai Səhiyyə ixtisası üzrə Təhsil Programı (bundan sonra ixtisas üzrə Təhsil Proqramı) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına, eləcə də "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı"na uyğun hazırlanmışdır.
- 1.2. Təhsil Proqramının məqsədləri aşağıdakılardır:
 - Ixtisas üzrə məzunun kompetensiyalarını, ixtisasın çərçivəsini, fənlər üzrə təlim və öyrənma metodlarını, qiymətləndirmə üsullarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbənin təcrübə keçmə, işə düşələşmə və təhsilini artırma imkanlarını müəyyənləşdirir;
 - Tələbələri və işegötürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələri bərədə məlumatlaşdırmaq;
 - Təhsil Proqramı üzrə kadr hazırlığının bu proqrama uyğunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlaşdırmaq.
- 1.3. Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə bakalavr (əsas (baza) ali tibb) hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.
- 1.4. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həftəlik auditoriya saatlarının həcmi ümumi həftəlik yükün 50%-dən çox olmamalıdır. Ixtisasın xüsusiyyətdən asılı olaraq həftəlik yükün həcmi dəyişdirilə bilər.

2. Məzunun kompetensiyaları

- 2.1. Təhsil Proqramının sonunda məzun aşağıdakı ümumi kompetensiyalara yiyələnməlidir:
 - Ixtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;
 - Ixtisası üzrə en azı bir xarici dildə kommunikasiya bacarıqlarına;
 - Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadaki yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə;
 - Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına;
 - İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
 - Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə;
 - Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə;
 - Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətinə;
 - Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümümiləşdirmək və tətbiq etmə bacarıqlarına;
 - Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirilmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyətinə;

- Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına;
- Bılık və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığına.

2.2. Təhsil Proqramının sonunda məzun aşağıdakı peşə kompetensiyalarına yiyələnməlidir:

- İxtisasına aid nəzəri və təcrubi bılık, bacarıq və yanaşmalara;
- Ölkənin səhiyyə problemlərini həll etmək üçün müasir nəzəri və praktik biliklərə;
- Səhiyyə müəssisələrinin inzibati, maliyyə, hüquqi, texniki və tibbi fəaliyyətlərini bilmək, təhlil etmək və istiqamətləndirmək üçün bılık və bacarıqlara;
- Səhiyyə problemlərini düzgün təhlil etmək bacarığına;
- Səhiyyə idarəetməsində problemləri müəyyən etmək və həll yolları tapmaq üçün müvafiq analitik və modelləşdirmə texnikalarını tətbiq etmək bacarığına;
- İlkin səhiyyə problemlərini müəyyənləşdirmək və həll yolları tapmaq bacarığına;
- Müvafiq qurum və təşkilatların qərarlarını, icraatlarını izləyərək yol verilən səhvləri konstruktiv yanaşma ilə kritik mühakimə bacarığına;
- Peşəkar etika və hüquq normaları çərçivəsində davranmaq bacarığına;
- Təməl idarəetmə funksiyalarına sahib olmaq və tətbiq etmək bacarığına;
- Elmi və ictimai baxımdan faydalı fəaliyyətləri planlaşdırmaq və həyata keçirmək bacarığına;
- Peşə fəaliyyəti ilə əlaqəli elmi məqalələri izləmək və peşə təcrübəsinə tətbiq etmək bacarığına;
- İnkişaf edən orqanizmin anatomik-fizioloji, yaş və cinsi xüsusiyyətləri, orqanizmdə gedən patoloji proseslərin baş vermə səbəbləri və onların inkişaf mexanizmi haqqında biliklərə;
- Ətraf mühitin kimyəvi, fiziki və bioloji amillərinin, fəaliyyətin müxtəlif növlərinin və yol verilen optimal iş yükünün gigiyenik normalaşdırma prinsipləri haqqında bılık, bacarıq və yanaşmalara;
- Epidemiologyanın ümumi qanun və meyarlarının ümumi prinsipləri, yoluxucu xəstəliklərin bioekoloji xarakteristikası, epidemiologiyası və onun inkişafına təsir edən faktorlar haqqında biliklərə;
- Gigiyenik, profilaktik və sağlamlaşdırıcı tədbirlərin təşkili və aparılması bacarığına;
- Əmək fəaliyyətinin təşkilinin nəzəri əsasları və gigiyenik prinsipləri haqqında biliklərə;
- İnsan orqanizminə təsir göstəren ətraf mühit amillərinin (fiziki amillər: səs-küy, ümumi və yerli titrəyiş, infrasəs, ultrasəs, elektromaqnit, radyasiya və ionizasiya şüalanması, işıqlanma, mikroiqlim; kimyəvi amillər: toz və aerozollar, kimyəvi maddələr, ağır metallar, pestisidlər; bioloji amillər: biogen, mikrobioloji və s.) gigiyenik xarakteristikasını qiymətləndirmək bacarığına;
- Əhalinin səmərəli və sağlam qidalanmasının nəzəri əsaslarını, insan orqanizmi üçün vacib qida məhsullarının qida dəyərliliyini təyin etmək bacarığına;
- Yaşayış yerlərinin (məntəqələrinin) planlaşdırılması, layihələndirilməsi, tikintisi və abadlaşdırılmasının əsas müddəaları, obyektlərin tikintisi, yenidən qurulması üzərində aparılan dövlət sanitariya nəzarətinin mahiyyəti, forma və metodları haqqında biliklərə;
- Xəbərdaredici və cari sanitariya nəzarətinin mahiyyəti, təşkili və metodları haqqında bılık, bacarıq və yanaşmalara;
- Mülki müdafiə sahəsində tibb xidmətinin təşkili və fəaliyyəti məsələlərini mənimseməyi, daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğına qarşı mühafizə qayda və normaları haqqında biliklərə;
- Peşəsi ilə əlaqəli texniki avadanlıqları, laboratoriya və funksional diaqnostikaya, müayinə və müalicəyə aid bütün cihaz, alət və materialları tanımaq və səmərəli istifadə etmək bacarığına;
- Laboratoriyaların bioloji təhlükəsizlik səviyyəsinə uyğun təsnifatına, təyinatına, konstruksiyasına görə bilgilərə malik olmaq, müxtəlif risk qruplarına daxil olan mikroorganizmlərin müəyyən

- edilməsi üçün istifadə olunan avadanlıq və vasitələrlə işlərin görülməsi, təcrübə və prosedurların aparılması bacarığına;
- İctimai səhiyyə sahəsi ilə əlaqəli tədqiqatlarda layihələr hazırlamaq, tədqiqat komandasının bir üzvü olmaq və əldə edilən nəticələri elmi səviyyədə qiymətləndirmək bacarığına;
 - İctimai səhiyyəyə aid məlumatları kritik yanaşmaqla qiymətləndirmək, peşəsinə töhfə verən məlumatları iş təcrübəsində istifadə etmək, bu zaman baş verən gözlənilməz vəziyyətlərdə məsuliyyət alaraq həll yollarını tapmaq bacarığına;
 - Uşaqlar daxil olmaqla cəmiyyətin bütün fəndləri, ətraf mühit və əmək təhlükəsizliyi sahəsində kifayət qədər bilik, bacarıq və yanaşmalara;
 - İctimai səhiyyəyə aid təcrübəni daha da inkişaf etdirmək üçün milli və beynəlxalq tədqiqatlarda iştirak etmək, öz müşahidələrini, təcrübələrini və araşdırılmalarını bölüşmək və təqdim etmək bacarığına;
 - Peşə fəaliyyəti müddətində davamlı öyrənmək prinsiplərini mənimsəyərək yenilənən məlumatları, bilikləri izləmək və peşə fəaliyyətində öyrəndiyi müasir bilikləri tətbiq etmək bacarığına;
 - Səhiyyə müəssisələrinin idarəolunması, tibb fəaliyyətini, dövlət sanitariya-epidemioloji xidmatının fəaliyyətini tənizməyən normativ hüquqi aktları, ixtisası ilə əlaqəli olan sahələrdə aidiyəti qanunvericilik aktlarını mənimsəməyi;
 - İxtisası ilə əlaqəli olan fənlər arasında qarşılıqlı münasibəti anlamağı, yeni və qarışq mülahizələri təhlil edərək qiymətləndirməyi;
 - Səhiyyə idarəetməsinə aid olan tədqiqat və eksperimental araşdırılmalar üçün təcrübələr aparmağı;
 - Yaradıcı və tənqidli düşünmə, problem həllətmə və qərar qəbul etmə yanaşması ilə peşəsinə aid yeni fikir və metodlar hazırlanmaq bacarığına;

3. Təhsil Proqramının strukturu

3.1. 050902 – İctimai Səhiyyə ixtisası üzrə Təhsil Programı 300 (5 il) AKTS kreditindən ibarətdir. Kreditlər aşağıdakı şəkildə bölüşdürülrür:

Fenlərin sayı	Fənnin adı	AKTS krediti
Ümumi fənlər		30
Azərbaycan tarixi Bu fənn Azərbaycanın dövlətçilik ənənələrinin yaranması, formalaşması və inkişafını sistemli şəkildə, xronoloji ardıcılıqla öyrənir, Azərbaycan dövlətçiliyinin formalaşmasında siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolunu təhlil və tədqiq edilir. Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolu sistemli təhlil edilir.	5	
2	Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Bu fənn çərçivəsində tələbələrə Azərbaycan dilində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı bacarıqlarının aşilanmasına xüsusi diqqət yetirilməlidir.	4
3	Xarici dilde işgüzar və akademik kommunikasiya Bu fənn çərçivəsində tələbələrə ixtisası üzrə xarici dillərdən birində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı, şifahi və yazılı bacarıqların aşilanmasına xüsusi diqqət yetirilməlidir.	15

4	Seçmə fənlər	
4.1	Fəlsəfə Tibbi sosiologiya Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları Bioetika Multikulturalizmə giriş 4.2 Informasiya texnologiyaları (ixtisas üzrə) Informasiyanın idarə edilməsi	3
	İxtisas fənləri	170
5.	Ali riyaziyyat <i>Bəzi təməl riyazi anlayışlar, müxtəlif məsələlərin həll edilməsində bu riyazi anlayışlardan istifadə etmək bacarığı, əczaçılıqda istehsal və dizayn sahəsində lazımlı olan riyazi anlayışlar, hesablamalar öyrədilir</i>	4
6	Biostatistika <i>Elmi və tədqiqat metodları, tibb sahəsində aparılan elmi tədqiqatların planlaşdırılması, verilənlərin toplanması, ümumiləşdirilməsi, bu məlumatların elmi dəyərini qiymətləndirmək, təməl statistik anlayışlar, təsviri statistika, cədvəl, qrafika formalasdırmaq və təhlil etmək, əsas nəzəri paylanması və nümunələrin paylanması, standart xəta və etibarlılıq intervalları, hipotez testləri, korelyasiya, sadə xətti regressiya anlayışları öyrədilir, peşəsi ilə əlaqədar proqnoz vermə və prosesləri təhlil etmək bacarığı formalasdırılır</i>	5
7	Ümumi kimya <i>Kimyanın əsas qanunları haqqında tələbələrdə dərin nəzəri biliklər və əməli vərdişlər öyrədilir</i>	4
8	Səhiyyənin maliyyələşdirilməsi <i>Səhiyyə orqan və müəssisələrinin fəaliyyətinin səməralılıyının qiymətləndirilməsi metodologiyası, səhiyyədə sahibkarlıq fəaliyyəti, onun formaları, səhiyyənin maddi-texniki bazası, səhiyyə büdcəsi və onun tərkib hissələri, idarəetmənin müxtəlif səviyyələrində səhiyyə büdcələrinin yaradılma mənbələri, səhiyyə xərclərinin planlaşdırılması, müalicə-profilaktika müəssisəsinin smetası və onun tərtibi, smetanın əsas maddələri və onların hesablanması qaydası, müalicə müəssisəsinin büdcə və smetasının icrası, büdcədənkenar vəsaitlər, büdcə intizamı, siğorta təbəabetinin müxtəlif formaları şəraitində tibbi yardımın maliyyələşdirilməsinin təşkilinin xüsusiyyətləri, səhiyyə idarələrində əməyin elmi təşkiliinin vəziyyəti, həkim və orta tibb işçiləri əməyinin təşkili və normaları ilə bağlı bilik və bacarıqlar öyrədilir.</i>	3
9	Təhsil sağlığı və planlaşdırma <i>Uşaq və yeniyetmələrin təlim-tərbiyasının fizioloji əsaslarını, uşaqların Mərkəzi Sinir Sisteminin inkişafı xüsusiyyələrini, yaş aspektində MSS funksional dəyişilmələrini, yaşdan asılı olaraq gün rejiminin təşkili və zehni, fiziki fəaliyyətin elmi əsaslarını, uşaqların tədris fəaliyyətinə hazırlığının gigiyenik əsaslarını, müxtəlif tədris amillərinin uşaq və yeniyetmələrin sağlamlığına və onların iş qabiliyyətinə təsini, təhlükəsiz təhsil şəraiti yaratmaq, yorğunluğun</i>	4

	gərçisini almaq üçün kompleks sağlamlaşdırıcı tədbir və sanitariya-gigiyenik tövsiyələrin tərtibini mümkün edən bilik və bacarıqlar öyrədirilir.	
10	<p>Səhiyyə sistemlərinin idarəolunması</p> <p>Səhiyyə sisteminin idarəolunması nəzəri əsasları üzrə bilik verir; səhiyyə fəaliyyətində idarəetmənin elementlərinin və prinsiplərinin tətbiqi üzrə praktiki bacarıqlar öyrədir; səhiyyədə keyfiyyətin idarə olunması sisteminin idarəesi üzrə əsas bacarıqları formalasdırıf, səhiyyədə idarəetmə metodlarını və formalarını tətbiq etməyə öyrədir. Idarəetmənin nəzəriyyəsi və təcrübəsinin təkamülünü əhatə edir, açıq sistem kimi təşkilatın əsas daxili dəyişənləri və təşkilatın uğuruna təsir edən ətraf mühitin xarici amilləri haqqında məlumat verir, habelə, sosial məsuliyyət və etikanı izah edir. Idarəetmə funksiyaları ətraflı şəkildə müzakirə olunur. Əlaqələndirici proseslər haqqında məsələlər öyrənilir; kommunikasiya və qərarların qəbul edilməsi. Planlaşdırma funksiyasından, təşkilat funksiyasından, motivasiya və nəzarət funksiyalarından bəhs olunur. Qrup dinamikası və liderliyi öyrənir. İnsan amilinə və insan rəsurslarının idarə olunması məsələlərinə, habelə, təşkilatın, onun məhsuldarlığının təmin olunmasında əhəmiyyətli rol oynayan, əməliyyat fəaliyyətinin idarə edilməsinən bəhs edir.. Səhiyyə sisteminin idarəolunmasının müasir problemləri, onun metodiki və metodoloji əsasları işıqlandırılmış, müalicə-diaqnostika prosesinin idarə olunması elementləri, klinik idarəetmə sisteminin obyekt və subyektləri, informasiya təminatını etməyi öyrədir.</p>	4
11	<p>Səhiyyə siyasəti və planlaşdırma</p> <p>Siyasetin önəmi və məğzi ilə tanışlıq, siyasətin təhlili çərçivəsinin açıqlamasından bəhs edir, və siyasətə dair dəyişikliklərin dərk edilməsində necə istifadə oluna biləcəyini göstərir. Səlahiyyət və siyasət hazırlanması arasındaki əlaqənin izah olunmasına kömək edən bir sıra nəzəriyyələr haqqında məlumat verir, məsələn, səlahiyyətin müxtəlif qruplar tərəfindən necə icra edilməsi, siyasi sistemlər və hökumətlərin səlahiyyəti siyasətə necə چevirmələri, səlahiyyətin necə bölüşdürülməsi, və səlahiyyətin qərar qəbul edilmə proseslərinə necə təsir etması. Dövlət və özəl kommersiya sektorunun səhiyyə siyasətindəki dəyişən rollarını izləyir, və bununla da səhiyyə ilə bağlı siyasətlərin müasir hazırlanma prosesləri və mezzmununu anlamaq üçün kontekstual bir zəmin təmin edir. Diqqəti müxtəlif dövlət müəssisələrinə və onların etdiyi təsire yönəldir. Hökumətdən başqa amillərə nəzər yetirir. Səhiyyə sektorunda müxtəlif mənfəət qrupları öz resursları, siyasət prosesindəki taktika və nailiyyətləri baxımından müqayisə edilir. İcra prosesinin açıqlamasına dair "yuxarıdan aşağıya" və "aşağıdan yuxarıya" yanaşmalarını qarşılaşdırır və uyğunlaşdırır. Siyasetin təhliline dair siyasi yanaşma təqdim edir, təhlil üçün məlumat toplanmasına və təhlilin təqdimatı ilə bağlı təlimatlara dair tövsiyələr verir.</p>	4
12	<p>Ana və uşaq sağlamlığı</p> <p>Ölkədə ana və uşaq mühafizəsi sisteminin əsas inkişaf dövrləri, mamalıq-ginekoloji tibb idarəələrinin əsas tipləri və işinin təşkilinin xüsusiyyətləri, onların fəaliyyətində sahə prinsipi və dispanser metodu, qadınların arasında profilaktik tədbirlərin keçirilməsi, işləyənlərin əmək şəraitinin öyrənilmesi və onun yaxşılaşdırılması məsələləri, reproduktiv sağlamlıq programının həyata keçirilməsi, hamilə qadınların vaxtında müşahidəyə götürülməsi, tam müayinəsinin təşkili, doğuşa kompleks hazırlanması, sosial-hüquqi yardım,</p>	4

	<p>doğuşdan sonraki dövrde qadınlara tibbi-xidmətin təşkili, bu sahədə tibb müəssisələrinin fəaliyyətində əlaqəlilik və ardıcılığın təminini və uşaqların mühafizəsi, onlara müalicə-profilaktik xidmətin təşkili ilə bağlı bilik və bacarıqlar öyrədirilir.</p>	
13	<p>Herontologiya</p> <p>Əhalinin yaşlanması, yaşlılıq, heriatriya aid anlayışlar və nəzəriyyələr, dünyada və ölkəmizdə yaşlılığa münasibət, yaşlanmanın sosial aspektləri, yaşlılıq zamanı baş verən fizioloji və psixo-sosial dəyişikliklər, yaşlılıqda sağlamlığı qorunması, cəmiyyətin və peşə sahələrinin, əmək bazarının üzləşdiyi demografik dəyişikliklər, yaşlı şəxslərin həyat keyfiyyəti, yaşlı şəxslərin məruz qaldığı çoxsaylı zorakılıqlar, irqçılık və digər ayri-seçkilik formalarının öhdəsindən gəlmək məcburiyyətində qalan yaşlı insanların çətinlikləri və onların öhdəsindən gəlmək yolları, heriatriya sahəsində dövlət və qeyni-hökumət təşkilatları haqqında biliklər öyrədirilir.</p>	4
14	<p>Ictimai səhiyyənin əsasları</p> <p>Ictimai səhiyyənin ehətə dairəsi olduqca genişdir və dünya xalqlarının rıfahını artırmaq üçün yeni imkanlardan istifadə etməklə XXI əsrə səhiyyə sahəsində üzləşilən ciddi problemləri həll etməyə çalışaraq sürətli inkişaf etməyə davam edir. Müxəttif inkişaf mərhələlərində olan ölkələr üçün tekamülün vacib aspektlərini izləyir və ictimai səhiyyənin geniş spektrində uzun müddətdir davam edən, habelə yeni ortaya çıxan kritik önəmə sahib mövzuların ətraflı icmalını təqdim edir. Xəstəliklərin yükü və yayılmasını müəyyən edən müasir beynəlxalq səhiyyə anlayışlarını nəzərə alaraq müasir cəmiyyətdə beynəlxalq səhiyyə haqqında təsəvvür yaradır. Bir sıra tematik araşdırırmalarla xəstəlik və sağlamlıq vəziyyəti arasındaki uyğunsuzluqlar üzrə risk faktorları və həlledici amilləri araşdırır. Beynəlxalq səhiyyə sahəsindəki əvvəlki nailiyyətlər və uğursuzluqlardan dərs alaraq xəstəliyin nəticələrinə təsir etmək üçün sübuta əsaslanan strategiyalar, siyasetlər və programlı tibbi yardım barədə biliklər, xəstəliklərin aradan qaldırılması və kökünün kəsilməsi, yoluxucu xəstəliklərin yayılması, ana və uşağın sağlamlığı, su təchizatı və sanitariya ilə bağlı xəstəliklər, davranış və eqli xəstəliklər, həssas insanlara təsir edən xəstəliklər, qeyri-infeksiyon xəstəliklər, gender bərabərliyi, laqeyd yanaşılan tropik xəstəliklər, xəstəliyin ortaya çıxması ilə bağlı təhlükələr və gələcək nailiyyətlər haqqında bilik və bacanqlar öyrədirilir.</p>	5
15	<p>Xüsusi istehsalat sahələrində əmək gigiyenası</p> <p>Müxtəlif istehsalat sahələrinin gigiyenik xüsusiyyətləri və işçilərin sağlamlığına zərərli təsir edən fiziki, kimyəvi, ergonomik amillər, istehsalatda bedbəxt hadisələrin baş verme səbəbləri və bedbəxt hadisələrin konsepsiyası, ilk yardım və texirəsalınmaz tibbi yardım üsulları, istehsalat mühitindən asılı olaraq müxtəlif peşə sahiblərinin xəstələnməlerinin təhlili, istehsalatın texnoloji prosesləri və avadanlıqlarının, fiziki, kimyəvi, ergonomik amillərinin gigiyenik qiymətləndirilməsi üsulları öyrədirilir.</p>	5
16	<p>Uşaq müəssisələrinin gigiyenası</p> <p>Uşaq orqanizminin normal böyümə və inkişafi üçün əsas şərt olan uşaq məişət əşyalarının hazırlanması və istifadəsinə gigiyenik tələbləri, uşaq və yeniyetmə orqanizminin qorunmasında vacib amil olan əlverişli xarici mühit şəraitinin yaradılması üçün uşaq və yeniyetmə müəssisələrinin planlaşdırma və inşaatinin gigiyenik prinsiplərinə olan tələblər, kompleks sağlamlaşdırıcı</p>	5

	<p><i>tədbir və sanitariya-gigiyenik tövsiyələrin tərtibini mümkün edən nəzəri hazırlıq və təcrubi verdişlər öyrədilir.</i></p>	
17	<p>İş yerlərinin sağlamlığı və təhlükəsizliyi İş yerlərdə əmək prosesləri ilə əlaqədar olaraq işçilərin sağlamlıq vəziyyətinə təsir göstərən istehsalat mühiti amillərinin zərərdi xüsusiyyətlərini qiymətləndirmək üçün istifadə olunan - fiziki, kimyəvi, tibbi, bioloji, klinik, fizioloji, gigiyenik, histoloji, patomorfoloji və instrumental müayinə üsulları, iş yerlərində işçilərin sağlamlıqları üçün risk təşkil edən istehsalat mühiti amilləri və yarana bileyək peşə patologiyaları, istehsalat şəraitində istifadə olunan həssas və adekvat müayinə üsulları, zərərlə amillərin vaxtında aşkar olunub, qarşısının alınması yolları, alınan nəticələrin normativ sənədlərlə müqayisə olunaraq protokollaşdırılması və yekun rəyin verilməsi öyrədilir.</p>	5
18	<p>Uşaq və yeniyetmələrin sağlamlığı Gənc nəslin sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi, böyümə və inkişafın qanunauyğunluqları, fiziki inkişaf, yaşı dövrləri və xüsusiyyətləri, təbii və sosial amillərin böyüyen orqanizmə təsiri, uşaq orqanizminin ətraf mühitlə qarşılıqlı əlaqəsi, gigiyenik normalaşdırmanın prinsipləri, sağlamlığın formalaşmasına zərərlə təsir edən amillər, onların profilaktikası, uşaq və yeniyetmələrin qidalanma xüsusiyyətləri, uşaqlar arasında rast gələn xəstəliklərin qarşısının alınması məqsədilə müxtəlif mühit amilləri üçün gigiyenik tələb və normativlərin hazırlanması üçün bilik və bacarıqlar öyrədilir.</p>	5
19	<p>Ətraf mühit toksikologiyası Ətraf mühit obyektlərinin (atmosfer havası, su, torpaq, qida məhsulları) insan sağlığına əlverişsiz təsiri problemində kimyəvi amillərin rolü – ekotoksikologyanın nəzəri əsasları (onun predmeti, vəzifələri, tədqiqat üsulları, qanunları və s.), ətraf mühit obyektlərinin antropogen kimyəvi çırklənmələri – ekotoksikantlar, onların insan sağlığına təsir effektlerinin öyrənilməsində toksikologyanın əhəmiyyəti, əhali arasında ekotoksikantların təsirinə məruz qalma ehtimalı olan risk qrupları, ksenobiotiklərin bir və ya bir neçəsinin eyni zamanda orqanizmə təsir xüsusiyyətləri, toksikokinetika və toksikodinamika anlayışları, toksik maddələrin zərərlə təsirlərinin qiymətləndirilməsində "doza-effekt" və "vaxt-effekt" konsepsiyaları, ekotoksikantların toksikliyi və təhlükəliliyinin onların xarici mühit obyektlərində reglamentləşdirilməsinin əsas meyarları olması barədə biliklərin tələbələrə öyrədilməsindən ibarətdir.</p>	4
20	<p>Gigiyena və ictimai ekologiya Ətraf mühitin obyektləri və bu obyektlərin fiziki, kimyəvi və bioloji amillərinin sağlamlığa biogen və abiogen təsirləri, orqanizmlə xarici mühitin vəhdəti, ekoloji tarazlığın və bununla əlaqədar sağlamlığın pozulmasının insanın inkişafı üçün ağır nəticələri, bu pozulmaların səviyyəsini müəyyən edən kəmiyyət və keyfiyyət göstəriciləri, zərərlə təsirlərin qarşısının alınması və əhali sağlığının qorunması tədbirlərinin strateji istiqamətləri, bu tədbirlər sistemində gigiyenik normalaşdırmanın prioritət mövqeyi barədə bilik və bacarıqlar öyrədilir</p>	5
21	<p>Qidalanmanın əsasları Qidalanma ilə bağlı əsas biliklər, qida maddələrinin qidalandırıcı və bioloji dəyəri, müxtəlif peşə və yaş qruplarına aid şəxslərin orqanizmində maddələr mübadiləsinin xüsusiyyətləri, qida maddələrinə fizioloji tələbat normaları.</p>	5

	<i>idmanla və fitneslə məşğul olanların sağlam qidalanması prinsiplərinə dair biliklər öyrədilir</i>	
22	Yeyinti məhsullarının təhlükəsizliyi Məhsullarının bacarılmə, saxlanması, daşınma və emalı proseslərində mövcud ola biləcək çırklənmə ehtimallarını qiymətləndirmək; qidanın kənar qarışqları (fiziki, kimyəvi, bakterioloji, toksikoloji) baradə məlumatları təhlil etmək; məhsullardığın artırılması məqsədilə qida və yem əlavələri, mineral gübrələr, pestisidlər və s. tətbiqinin qanuna uyğunluqları; texnologiya zamanı baş verə bilmək ehtimalı olan patologiyaları; tara, avadanlıq və qablaşdırıcı materialların düzgün tətbiqi; "tarladan süfrəyədək" (HACCP-in) prinsipləri, əhali arasında maarifləndirmə aparmağa dair biliklər öyrədilir	4
23	Profilaktik qidalanma və dietologiya Zarərlı istehsalat sahələrində mövcud ola biləcək təhlükəli şəraitlər, peşə zərərləri, onların organizmə təsir mexanizmi, baş verə biləcək peşə patologiyaları, onlara qarşı profilaktik və müalicə tədbirləri, müalicəvi-profilaktik qida formaları (müalicəvi-profilaktik rasionlar, süd və dəyərcə ona bərabər məhsullar – pektin, vitamin preparatları), tətbiqinə təyinatlar, tətbiq norma və qaydaları, ayrı-ayrı qida maddələrin müalicəvi-profilaktik və pəhriz qidalanmada tətbiqinə yanaşmalar, müxtəlif üzv və sistemlərin patologiyaları, xəstəliklərin gedisi və ağırlıq dərəcəsindən asılı olaraq müalicəvi pəhrizlərin təyini; tətbiqinə elmi əsasları, pəhriz rasionların tərtibi vərdişləri, müxtəlif xəstəliklər zamanı göstəriş və eks göstəriş hesab olunan məhsullar və xörəklər, pəhriz xörəklərinin hazırlanma texnologiyası, ənənəvi və qeyri-ənənəvi pəhrizlər, müalicəvi suların tətbiqi və xəstələrin dərman müalicəsi, müalicə proseduraları və qidalanmalarının uzlaşdırılmasına dair bilik və bacarıqlar öyrədilir	4
24	Qidalanma və qida siyasəti Ölkədə qidalanma sahəsində problemlər, onların həllinə yanaşmalar, qidalanma sahəsində Milli proqramların hazırlanması istiqamətli bacarıqları formallaşdırmaq, qida və ərzaq təhlükəsizliyinə dair normativ və qanunvericilik sənədləri ilə işləmək bacarığı, Nazirdiklərin müxtəlif qurumları, təşkilatlarla fealiyyətin koordinasiyası məsələlərinə və s. prinsiplərə dair biliklər öyrədilir	4
25	Ətraf mühit sağlamlığı Atmosfer havasının kimyəvi tərkibi, fiziki xassələri, həyatı proseslərdə havanın rolü, havanın çırklənmə səbəbləri və mənbələri, əhalinin sağlamlığına təsiri, havada göstərilən, eləcə də bakterioloji və toksikoloji amillərin təyin edilməsinin müasir üsulları; atmosfer istehsalat, ictimai və yaşayış bilarında yol verilən konsentrasiyalarına dair normativləri, atmosferin və mühitlərin çırklənməsinin profilaktikası, sağlamlasdırılması tədbirləri, torpaqların təsnifikasi, struktur və tərkibi, münbitlik dərəcəsi; mexaniki strukturu, fiziki, kimyəvi, bakterioloji, helmintoloji göstəriciləri; çırklənmə mənbələri və mühafizə tədbirləri, endemiyalar baradə anlayışlar, atmosferin və torpağın mühafizəsinə dair elmi və təcrübə biliklərin mənimsənilməsi, suyun canlı mühit üçün əhəmiyyəti, su həyat amili kimi, müxtəlif su mənbələri, xarakteristikası, müxtəlif mənba suların keyfiyyət göstəriciləri və buna təsir göstərən faktorlar, suyun orqanoleptik, fiziki-kimyəvi, bakterioloji göstəriciləri, normaları və gigiyenik qiymətləndirilməsi, suya tələbat normaları, içməli və təsərrüfat-icməli su mənbələrinin seçilməsi, mənba suyunun gigiyenik normalara	10

	<p>müvafiqliyinin qiymətləndirilməsi, suyun emal (işlənma, təmizlənmə) qaydaları, qurğuları, nəqli yolları və əhaliyə paylanması qaydaları, suyun kimyəvi tərkib göstəriciləri, minerallıq dərəcəsin formallaşmasına təsir göstərən amiller və burada torpağın rolu, su ilə insana keçən xəstəliklər, suyun codluğun formaları, insan orqanizmin sağlam göstəriciləri, eləcə də məişət və təsərrüfat sahələrində suyunun codluğun gigiyenik cəhətdən qiymətləndirməsi, aradan qaldırma üsulları, keyfiyyətinin qiymətləndirməyin gigiyenik və epidemioloji müayinə üsulları və normaları, İHK-dan kənarlaşma hallarında tətbiqinin mümkünlüyünü və zərərsizləşdirmə üsulları bərədə biliklər, su təchizatına iredi sürülen tələblər, normativ və qanunvericilik aktlarına istinad etmək bacarığı, gigiyenik və epidemiyalar əlavəhənə tədbirlər həyata keçirmək vərdişləri, maarifləndirmə bacarıqları və inzibati tədbirlərinə dair biliklərin aşilanması.</p>	
26	<p>Yaşayış məskənlərinin gigiyenası Əhalinin sağlamlığı, sosial-iqtisadi imkanları, rifah hali bilavasitə onların yaşlıqları mühitlə sıx əlaqədar olduğundan müasir dövürdə yaşayış məskənlərinin planlaşdırılma və tikintisi mühüm dövlət, tibbi və sosial əhəmiyyət kəsb etdiyi nəzərə alaraq şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ərazisinin seçilməsi; torpağın strukturu, ərazinin atmosfer göstəriciləri, külək gülü, ərazinin iqdisadi imkanları nəzərdə tutulan əhali sahəyə, urbanizasiya ilə əlaqədar in, sənaye şəhərlərin, meqapolislərin artması, bu problemə ciddi gigiyenik yanaşmalar tələb etdiyindən şəhərsalmaya iredi sürülen sanitariya-gigiyenik, iqtisadi, mühəndis-texniki və s. tələbləri nəzərə almaqla yaşayış məskənlərinin planlaşdırma, tikinti və istismarının elmi və təcrübə əsaslarını açılamamaq, şəhərlərin zonalara düzgün bölgüsü, zonalararası əlaqələrin gigiyenik və texniki əlaqələndirilməsi, sərhədlərinin və mühafizə qurşaqlarının müəyyənleşdirilməsi və qiymətləndirilməsi, yaşayış məskənlərində yaşlılaşdırılma tədbirlərinin normativlərə müvafiqliyi; parklar, xiyabanlar, yaşlılıqların şəhərsalma gigiyenik normaların müvafiqliyin qiymətləndirilməsi, binaların tipləri, orientasiyası; küçələrin planlaşdırılması. Müvafiq sahələrin torpaq örtüklerin işlənməsi, nəqliyyat, məişət, mədəni-ictimai, műalicə, tədris və s. müəssisələrin seliteb zonada gigiyenik normalara müvafiq yerləşdirilməsi bacarığı, kənd yaşayış məntəqələri, həyətyanı təsərrüfatları, yardımçı təsərrüfat hissələri və s. düzgün planlaşdırılması, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin kommunikasiya qurğularının (su, qaz, işıq) normativlərə müvafiqliyinin qiymətləndirmə bacarığı, yaşayış məskənlərinin təmizlənməsi (maye və bərk tullantıların toplanma, uzaqlaşdırma və zərərsizləşdirməsi), yaşayış məntəqələrin atmosfer havasını çirkəndirən müəssisələr üzərində düzgün nəzarət həyata keçirmək bacarığı, icra hakimiyyəti, belediyyə, mənzil istismar sahələrlə tibbi sistemini birgə fəaliyyətin həyata keçirilmə vərdişləri, əhalinin birgə yaşayış qaydaları, mühitin sağlamlaşdırılmasına dair elmi bilikləri qazanmalarına yardımçı olmaq bacarmaq öyrədir</p>	4
27	<p>Epidemiologyanın əsasları Epidemiologiya ilə bağlı olan əsas konsepsiylar və metodlar, Azərbaycan Respublikasının Konstitusiyasında əhalinin sağlamlığının qorunması, "Sanitar-epidemioloji salamatlıq haqqında", "Əhalinin sağlamlığının</p>	4

	<p><i>qorunması haqqında</i>" Qanunları, əhalinin yoluxmasının, xəstəliklərin baş verməsinin qarşısının alınması üzrə tədbirlər, əhalinin sağlamlıq göstəricilərinin hesablanması, risk qrupları və risk amilləri, epidemioloji vəziyyətin dəyərləndirilməsi göstəricilərinin təhlili üsulları, sahiyyə xidmətlərinin fəaliyyətinin effektiv planlaşdırılması yolları, həmçinin Ümumi epidemiologiya, epidemiologyanın predmeti, məqsəd və vəzifələri, inkişaf tarixi, epidemik prosesin ümumi qanuna uyğunluqları, yoluxucu xəstəliklərin təsnifatı, epidemik proses haqqında təlim və onun bölmələri, infeksiya mənbəyi, yoluxma mexanizmi, yoluxma yolları və amilləri, epidemik ocaq, epidemik ocağın xarakteristikası və onun fəaliyyətinin dayandırılması, yoluxucu xəstəliklərlə mübarizə və profilaktikanın ümumi principləri, yoluxucu xəstəliklərin yaranmasının və yayılmasının qarşısının alınması üzrə profilaktik və əksepidermik tədbirlər sistemi, müxtəlif ocaqlarda sporadik və qrupşəkilli xəstələnmələr zamanı aparılan əksepidermik tədbirlərin həyata keçirilməsi istiqamətləri, epidemioloji müayinənin və təhlilin aparılması, xəstələnmənin proqnozlaşdırılması üsulları; həmçinin dezinfeksiyaedici maddələrin və immunoprofilaktika vasitələrinin xarakteristikası, dezinfeksiya işinin təşkili, üsulları və müxtəlif infeksiyalar zamanı onun tətbiqi istiqamətləri, əhalinin xəstələnməsinin qarşısının alınmasında immunprofilaktika vasitələrinin əhəmiyyəti, işlədilməsi üsulları, tətbiqi texnikası, vaksinasiyanın effektivliyinin qiymətləndirilməsi və s. ilə bağlı bilik və bacarıqlar öyrədilir.</p>	
28	<p>Yoluxucu xəstəliklərin epidemiologiyası</p> <p>Yoluxucu xəstəliklərin unikal cəhətlər, yoluxucu xəstəliklərin öyrənilməsində epidemioloji üsullar, profilaktik tədbirlər, yoluxucu xəstəliklərə nəzarət, parazitizm, infeksiyon proses və epidemik proses, onların xarakteristikası, epidemiyalar və onların tipləri, müxtəlif qrup infeksiyalarda epidemik prosesin qanuna uyğunluqları, infeksiya mənbəyinə görə fərqlənən (antropoz, zoonoz, sapronoz), müxtəlif yoluxma mexaniminə malik xəstəliklərin qrupları və onların xarakteristikası, konkret yoluxucu xəstəliklərin törədilərinin məhv edilməsi üçün dezinfeksiya, dezinfeksiya, deratizasiya tədbirlərinin əhəmiyyəti və onun yerinə yetirilməsi üsulları, xəstəliklərin yayılmasının qarşısının alınması üzrə konkret immunprofilaktika vasitənin rolu və onların tətbiqii yolları və vasitələri; karantin xəstəlikləri zamanı epidemiyə əleyhinə tədbirlərin aparılması, geniş yayılmış və ya yeni meydana gələn bir çox yoluxucu xəstliklərin ölkə ərazisinə getirilməsinin qarşısının alınması və rejim-məhdudlaşdırıcı, izolyasiya tədbirlərinin aparılması və s. ilə bağlı bilik və bacarıqlar öyrədilir.</p>	4
29	<p>Xronik xəstəliklərin və əlliliklərin epidemiologiyası və profilaktikası</p> <p>Xroniki xəstəliklərin və əlliliklərin epidemiologiyasının predmeti, məqsəd və vəzifələri, metodları, inkişaf tarixi, təsnifatı, strategiya və istiqamətləri; Qeyri-infeksiyon xəstəliklərin sağlamlığa təsirinin fəsadları, patoloji prosesin təzahürleri; Sağlamlığın dəyərləndirilməsi və sağlamlıq göstəriciləri, kriteriyaları; Yoluxucu xəstəliklərin epidemiologiyası və Qeyri-infeksiyon xəstəliklərin epidemiologiyası arasında oxşar və fərqli cəhətlər, epidemik və patoloji prosesin inkişaf qanuna uyğunluqları; xronik xəstəliklərin və əlliliklərin</p>	4

	<p>müxəlif peşə və yaş qrupları arasında paylanması, onların dinamikada dəyişməsi xüsusiyyətləri, risk amillərinin təsirləri; xronik xəstəliklərin və əlliliklərin xüsusiyyətləri və ümumi xarakteristikası, Epidemioloji müşahidə (müayinə) metodunun tətbiqi; xronik xəstəliklərin və əlliliklərin yaranmasının risk amilləri, risk qrupları; xronik xəstəliklərin və əlliliklərin sosial-iqtisadi fəsadları, xronik xəstəliklərin və əlliliklərin profilaktikası və onlarla mübarizə; xronik xəstəliklərin və əlliliklərin nəzəri əsasları və konkret patologiya zamanı onların realizasiyası; ayrı-ayrı xəstəliklər qrupunun, o cümlədən onkoloji, ürək-damar, ekoloji şərtlənmiş, allergik xəstəliklərin, maddələr mübadiləsinin pozulması ilə şərtlənmiş xəstəliklərin, travmatizmin yaranması şərtlərinin, risk amillərinin və qruplarının, patoloji prosesin təzahürərinin (xəstələnmənin strukturu, dinamikası və s.) öyrənilməsi, onların müalicə və profilaktikası məsələləri və s. ilə bağlı bilik və bacarıqlar öyrədilir.</p>	
30	<p>Sağlamlıq və xəstəliklər Sağlamlıq və xəstəlik anlayışları, sağlam olmanın yolları, xəstələnmənin səbəbləri və mexanizmləri, organizmin funksiyalarının elmi yollarla izahı, ictimai sağlamlığın sosial, siyasi və mədəni cəhətləri, xəstəliklərin qarşısını alınması tədbirləri, fərdlərin və ailələrin sağlamlıq haqqında biliklərə sahib olmasına təmin etmək üçün maarifləndirmə aparmaq haqqında bilik və bacarıqlar öyrədilir</p>	5
31	<p>Orqanizmlər və ekosistemlər Elmi anlayışlar, təkamül üçün dəlillərə xüsusi diqqət yetirərək inkişaf tarixi və perspektivlərdən istifadə edərək biologiyada nəzeriyələrin inkişaf mərhələləri, müxtəlif orqanizmlər arasında həzm, skelet-əzələ, qan dövranı, ifrazat, sinir, immun və reproduktiv sistemlərinin fizioloji proseslərinin müqayiseli təhlili, bitkilər, heyvanlar, prokariotlar və viruslar arasında hüceyrə-toxuma-sistem səviyyəsində struktur və funksional oxşarlıqları və fərqləri, canlıların ətraf mühitin biotik və abiotik cəhətləri ilə qarşılıqlı təsirini, qoruma biologiyasının əsas prinsipləri öyrədilir</p>	4
32	<p>Klassik və molekulyar genetika Molekulyar genetika haqqında anlayışlar, genomun quruluşu, genetik materialın ötürülməsinin molekulyar əsasları, DNT-nin replikasiyası, DNT bərpası, mutasiyalar, rekombinasiya, transpozisiya, transkripsiya, translyasiya, DNT alınma və hidroliz metodları, kimyəvi sintezi, DNT-ni modifikasiya edən fermentlər, restriktazaların təsnifikasi və tətbiqi, rekombinant DNT vektorlarının alınması və konstruksiyası, gen tənzimlənməsinin nüümümləri, allel seqreqasiya, gen qarşılıqlı təsirləri, gen ekspressiyasının tənzimlənməsi və populyasiyanın genetik strukturu, molekulyar və populyasion genetika, genetik kitabxana və genomun xəriteləməsi, filogenetik analiz, mikroorganizmlərin genomlarının təhlili, proteomika və metabolomikası, irsi xəstəliklərin diaqnostikası və profilaktikası, DNT sekvenlaşdırılması, molekulyar diaqnostika (polimerazalı zəncirvari reaksiyası, MALDI-TOF və s.), molekulyar klonlaşdırma, gen texnologiyasının imkanları, məhdudiyyətlər, etik prinsipləri haqqında bilik və bacarıqlar öyrədilir</p>	3
33	<p>İnsan parazitologiyası və mikologiya Parazitologiya və mikologiya haqqında anlayışlar, göbələk və parazitlərin həyat sikli, yoluxma yolları, aşkar edilmə üsulları, təsnifikasi, yayılması, töretdiyi</p>	3

	xəstəliklər, onlara qarşı profilaktik tədbirlər haqqında bilik və bacarıqlar öyrədilir	
34	Tibbi mikrobiologiya <i>Tibbi mikrobiologianın əsasları, insan organizmində olan mikroorganizm növlərini, hüceyrə, metabolik və patogenetik xüsusiyyətlərinin infeksiyon xəstəlikləri törətməsi arasındaki əlaqə, diaqnostik metodlara uyğun olaraq klinik materialın götürülməsi, mikrobioloji müayinə üçün hazırlanması, kulturanın alınması, mikroskopik müayinə etmə bacarığı, mikroorganizmlərin bir birilə və sahib organizm ilə əlaqəsi, xəstəliklərin etiopatogenezindəki rol, insan organizminin immun cavab reaksiyası və törədicilənin teyin edilməsi üçün istifadə edilən diaqnostik metodları, infeksiyon xəstəlik törədicilərinə qarşı istifadə edilən antimikrob preparatların növləri, təsir mexanizmləri, xüsusiyyətləri və istifadə formaları, immun sistemin quruluşu, növləri, hüceyrələri və infeksiyon törədicilərə qarşı immun cavabın formaları, organizmin müdafiə amilləri öyrədilir</i>	6
35	Tibbi biokimya <i>Canlı organizmlərin tərkibinə daxil olan maddələrin kimyəvi təbəti, bu maddələrin kimyəvi çevrilmələri və həmin çevrilmələrin orqan və toxumaların fəaliyyəti ilə əlaqəsi öyrədilir</i>	5
36	İnsan anatomiyası <i>İnsan organizminin quruluşunu, onun inkişafını, fərdi, cinsi və yaşı xüsusiyyətlərini sistemlər və aparatlar, bu aparat və sistemləri təşkil edən orqanlar səviyyəsində öyrədilir. Organizmin tam bir vahid təşkil etməsinin mexaniki, humorallı və sinir səviyyəsində tənzim olunması postulatından çıxış edərək tələbələrə insan bədənini təşkil etmiş bütün sistemlərin və aparatların quru və yaşı preparatlar üzərində detallı surətdə öyrədilməsi, əldə edilmiş biliklərin kompüter texnologiyalarının vasitəsilə möhkəmləndirilməsi, nəzəri biliklərin – mühazirələrdə orqan və sistemlərin inkişafı, onların funksional anatomiyasının xüsusiyyətlərinin, təcrübə dərslərdə hər bir orqanın quruluşu, topoqrafiyası barədə anlayışların tam surətdə formalasdırılması, bu biliklərin təcrübəyə tətbiqi üçün davamlı zəmin yaradılması fənnin məqsədine aiddir</i>	6
37	Normal fiziologiya <i>İnsan fiziologiyası haqqında ümumi xə xüsusi məlumatları və sağlam organizmin müxtəlif sistemlərinin, orqanlarının, toxumalarının və hüceyrələrinin normal işləmə mexanizmlərini və onların tənzim yollarını öyrədilir</i>	6
38	Fiziopatologiya <i>Xəstəliklərin əmələ gəlmə mexanizmləri, toxumada yaratdığı dəyişikliklər, hüceyrə zədələnməsinin səbəbləri, növləri, adaptasiya mexanizmləri, hüceyrə ölümü, nekroz, apoptoz mexanizmləri və morfoloji təzahürləri, iltihab anlayışı, iltihab hüceyrələri, növləri, nəticələri, hüceyrənin bərpa mexanizmləri, ödəm səbəbləri, mexanizmləri, hemostaz, tromboz anlayışı, laktalanma amilləri, şok anlayışı, növləri, mexanizmləri, neoplaziya anlayışı, xoş və bədxassəli şışlər, səbəbləri, mexanizmləri, makroskopik və mikroskopik fərqləri, sistem orqan patologiyaları, makroskopik və mikroskopik fərqləri, patologiya anlayışı, biopsiya növləri öyrədilir</i>	4
39	Hüceyrə biologiyası <i>Hüceyrə, toxuma və orqanların quruluşunu, inkişafını və həyatı funksiyaları, pre- və postnatal ontogenezdə toxumaların inkişafı və reperativ imkanları,</i>	

	<i>toxuma biologiyası sahəsində müasir tədqiqat metodları, mikroskopiya bacarıqlarını əldə etmək, histoloji şəkilləri və elektronogrammaları təhlil etmək, 200-dən çox hüceyrə birliklərini və toxumaların quruluşu ilə onların inkişafı və funksiyası arasındaki əlaqələri görmək bacarığı öyrədilir</i>	4
40	Psixologiya Psixologiyanın prinsip və metodları, sağlamlıq və xəstəlik zamanı psixologiyanın əhəmiyyəti və rolü, davranışın tənzimlənməsində təfəkkürün rolü, davranış və fəaliyyətin psixoloji tənzimlənməsi və motivasiya, şəxsiyyət, düşüncə, ünsiyyət, fəaliyyət, özünütənqid, kritik təhlil, şəxsi inkişaf müxtəlif vəziyyətlərdə və şəxslərdə sosial, davranış, emosional təsirlər və əlaqələr-haqqında bilik və bacarıqlar öyrədilir	4
41	Radiasiya gigiyenası <i>Radioaktiv maddələrin elm və texnikada geniş tətbiqilə əlaqədar tələbələrə ionlaşdırıcı şüalanmanın orqanizmə spesifik təsir xüsusiyyətləri, insanların radiasiya təhlükəsizliyinin təmin edilməsi və etraf mühitin radioaktiv çirkənlənmədən mühafizəsinə aid nəzəri və təcrubi bilikləri aşılıamaqdan, bu sahədə sanitariya nəzarətinin əsas qayda və prinsiplərini həyata keçirməyi öyrətməkdən ibarətdir.</i>	3
42	Mülki müdafiə <i>Bu fənn Azərbaycan Respublikasında fövqəladə halların idarə olunması, fövqəladə halların xarakteristikasını, fövqəladə hallardan əsas müdafiə üsullarını və vasitələri, fövqəladə hallar zamanı yaranmış şəraitinin qiymətləndirməsi, özünə və digər şəxslərə yardım etməyi, istehsalat proseslərində mülki müdafiə planının hazırlanması kimi məsələlərin həlləri öyrədilir</i>	3
Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlər		70
Təcrübə		
	Təcrübə	30
	CƏMI AKTS	300

4. Tədris və öyrənmə

- 4.1. Tədris və öyrənmə mühiti elə təşkil olunmalıdır ki, tələbələr təhsil programında nəzərdə tutulan təlim naticələrini əldə edə bilsinlər.
- 4.2. Tədris və öyrənmə metodları müvafiq sənədlərdə (məsələn, müəllimin sillabusunda və s.) təsvir edilməli və ictimaiyyətə (məsələn, universitetin vəb səhifəsində, programın broşurlarında və s.) açıq olmalıdır.
- 4.3. Tədris və öyrənmə metodları innovativ təhsil təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Tədris və öyrənmə metodlarının müntəzəm şəkildə təkmilləşdirilməsi universitetin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
- 4.4. Təlim prosesində fərqli tədris metodlarından istifadə edilməlidir. Bu metodlar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək tədris və öyrənmə metodlarına aşağıdakıları nümunə olaraq göstərmək olar:
- mühazirə, seminarlar, praktiki tapşırıqlar;

- təqdimatlar və müzakirələr, debatlar;
 - müstəqil iş/araşdırma (məsələn, praktiki nümunələrlə iş);
 - layihələr;
 - problemlərə əsaslanan tədris;
 - sahə işləri;
 - rol oyunları;
 - hesabatlar;
 - qrup qiymətləndirməsi;
 - ekspert metodu;
 - video və audio konfrans texnologiyaları;
 - video və audio mühazırələr;
 - distant təhsil;
 - simulyasiyalar;
 - və s.
- 4.5. Təhsildə nəzəriyyə və praktiki təlim arasında tarazlıq gözlənilməlidir. Əsas diqqət əmək bazarının dayışən ehtiyaclarına uyğun olaraq praktiki bacarıqların gücləndirilməsinə yetirilməlidir.
- 4.6. Təhsil programı tələbələrin müstəqilliyini dəstəkləməli və ömürboyu təlim konsepsiyasını inkişaf etdirməlidir. Təhsil prosesinin sonunda tələbə hər hansı istiqamətdə müstəqil işləyə bilməli və təhsilini ömürboyu davam etdirməyi bacarmalıdır.

5. Qiymətləndirmə

- 5.1. Qiymətləndirmə elə təşkil olunmalıdır ki, tələbələrin gözlənilən təlim nəticələrini əldə etmələri səmərəli şəkildə ölçülə bilinsin. Bu, əldə olunan irəliləyişi monitoring etməyə, təhsil proqramlarının nəticələrinə hansı dərəcədə nail olduğunu qiymətləndirməyə, eləcə də tələbələrlə fikir mübadiləsinə şərait yaratmağa və təhsil proqramlarının təkmilləşdirilməsi üçün ilkin şərtlərin formalaşdırılmasına yardım etməlidir.
- 5.2. Qiymətləndirmə üsulları müvafiq sənədlərdə (məsələn, fənn proqramında, sillabusda və s.) təsvir edilməli və hamı üçün açıq olmalıdır (məsələn, universitetin vəb səhifəsində, proqramın broşurlarında və s.).
- 5.3. Qiymətləndirmə üsulları innovativ tədris təcrübələri nəzəre alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Qiymətləndirmə üsullarının müntəzəm şəkildə yenilənməsi ali təhsil müəassisəsinin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
- 5.4. Tədris prosesində fərqli qiymətləndirmə üsullarından istifadə edilməlidir. Bu üsullar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək qiymətləndirmə üsullarına nümunələr:
- yazılı tapşırıqlar;
 - bilik və bacarıqlara dair testlər, kompyuter əsaslı testlər;
 - şifahi təqdimatlar;
 - sorğular;
 - açıq müzakirələr;
 - praktika hesabatları, sahə işləri hesabatları;
 - praktikada, laboratoriyyada müşahidələrə əsasən bacarıqların qiymətləndirilməsi;
 - layihə işlərinə dair hesabatlar;
 - portfolionun qiymətləndirilməsi;
 - frontal sorğu;
 - qrup şəklində və özünü qiymətləndirmə;

- Obyektiv strukturlaşdırılmış klinik imtahan (OSKİ), Obyektiv strukturlaşdırılmış praktik imtahan (OSPI)
 - Rol oyunları
 - və s.
- 5.5. Təlim nailiyyətlərinin qiymətləndirilməsində istifadə olunan üsullar aydın müəyyənləşdirilmiş meyarlara əsaslanmalıdır və təhsil müddətində tələbənin əldə etdiyi bilik, bacarıq və qabiliyyət səviyyəsini düzgün və etibarlı şəkildə müəyyən etməyə imkan vermelidir. Təlim nəticələrinin qiymətləndirilməsi zamanı müəllimlər şəffaflıq, qərəzsizlik, qarşılıqlı hörmət və humanistlik prinsiplərini rəhbər tutmalıdır.
- 5.6. Tələbələrə müəllimlərlə/qiymətləndiricilərlə təhsillərinin bütün aspektlerini, o cümlədən qiymətləndirmə prosesini müzakirə etmək imkanı verilməlidir. Ali təhsil müəssisəsi müvafiq qaydalara uyğun olaraq qiymətləndirmə prosesi, yaxud qiymətlə bağlı apelyasiya prosedurlarını müəyyən etməlidir.
- 5.7. Akademik etika təhsil prosesində önemli yer tutur. Tələbələrə akademik dürüstlüyə riayət etmək, plagiarism problemini anlamaq öyrədilir. Onlar intellektual əməyin əqli mülkiyyət hüquqları barəsində məlumatlandırılmalıdır.

6. Proqramın və hər bir fənnin təlim nəticələri

- 6.1. Təhsil proqramının təlim nəticələri, eləcə də hər bir fənnin təlim nəticələrinin müəyyənləşdirilməsi və hər bir fənnin sillabusunun hazırlanması ali təhsil müəssisəsinin/akademik heyətin səlahiyyətindədir.
- 6.2. Təlim nəticələri hər bir ali təhsil müəssisəsi tərəfindən Əlavə 1-dəki formaya uyğun olaraq müəyyənləşdirilir. Təlim nəticələri matrisində (Əlavə 2) fənlərlə təlim nəticələri arasındakı əlaqə əks olunmalıdır.
- 6.3. Təhsil Proqramının cəmiyyətin və əmək bazarının dəyişən ehtiyaclarına cavab verən nəzəri və praktiki məzmunu təmin etməsi məqsədilə fənlərin sillabusları müntəzəm şəkildə yenilənməlidir.

7. İnfrastruktur və kadər potensialı

- 7.1. Təhsil Proqramının tədris, öyrənmə və qiymətləndirmə prosesi ali təhsil müəssisəsinin aşağıdakı infrastruktura malik olmasını zəruri edir:
- ixtisas kafedraları;
 - müvafiq auditoriya fondu;
 - elmi-tədris laboratoriysi;
 - simulyasiya (mulyaj) mərkəzi
 - kompüter sınıfı;
 - istehsalat təcrübənin keçirilməsi üçün baza müəssisələri;
 - Kitabxana;
 - kliniki bazalar;
- və s.
- 7.2. Ali təhsil müəssisələrinin professor-müəllim heyəti, bir qayda olaraq, elmi dərəcəyə malik olur. Digər dövlət, yaxud özəl müəssisələrdən və/və ya digər müvafiq təşkilatlardan gələn yüksək ixtisaslı mütəxəssislər də tədrisa cəlb oluna bilərlər.

8. Təcrübə

- 8.1. Təcrübə tələbənin nəzəri biliklərinin praktikada tətbiqi, eləcə də peşə bacarıqlarının gücləndirilməsi baxımından önemlidir.

- 8.2. Təcrübə özəl şirkətdə, dövlət müəssisəsində, tədqiqat laboratoriyasında (eləcə də universitet, AMEA, özəl yerli, yaxud beynəlxalq təşkilat və şirkətlər və s.) təşkil oluna bilər.
- 8.3. Təcrübədən önce ali təhsil müəssisəsi və təcrübə təşkil olunacaq şirkət/müəssisə/laboratoriya müqavilə imzalanmalıdır. Eyni zamanda, tələbənin fərdi müraciəti əsasında onun ixtisasına uyğun digər şirkət/müəssisə/laboratoriyyada, o cümlədən xaricdə təcrübə keçməsinə icazə verilir. Müqavilədə şərtlər, tələbələrin hüquq və öhdəlikləri və digər zəruri təfərruatlar əks olunur.
- 8.4. İxtisasın spesifikasından asılı olaraq təcrübənin nəticələrinin qiymətləndirilməsi meyarları ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən müəyyənləşdirilir.

9. Məşğulluq və ömürboyu təhsil

- 9.1. **050902 – İctimai Səhiyyə** ixtisası üzrə məzunlar səhiyyənin təşkili və gigiyena sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanlarında və onların müəssisələrində, həmçinin dövlət və özəl tibb müəssisələrində, elmi-tədqiqat institutlarında, qeyri-hökumət təşkilatlarında işləyə bilərlər.
- 9.2. Ali təhsil müəssisəsi Təhsil Proqramının məzunlarının məşğulluğu dair müntəzəm sorğular keçirməli, eləcə də vakant iş yerlərinə dair məlumatları öz vəb səhifəsində yerləşdirməlidir.
- 9.3. **050902 – İctimai Səhiyyə** ixtisası üzrə məzunlar DİM tərəfindən təşkil olunan rezidentura səviyyəsi üçün imtahanlarda iştirak etmək, İctimai səhiyyənin müxtəlif sahələri üzrə ixtisaslaşmaq hüququ qazanırlar
- 9.4. Təhsil müddətində əldə olunan bilik, bacarıq və yanaşmalar məzunların müstəqil şəkildə ömürboyu təhsil almaları üçün ilkin şərtlərdəndir.

RAZILAŞDIRILMIŞDIR:


Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini,
Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdürü



Yaqub Piriyev

28 08 2020-ci il

Səhiyyə, rifah və xidmət, Əsas (baza ali) tibb təhsili ixtisasları ixtisaslar qrupu üzrə Dövlət Təhsil Proqramlarını hazırlayan işçi qrupun sədri



prof. Gəray Gəraybəyli

27 08 2020-ci il

Təhsil Proqramı və fənlər üzrə təlim nəticələri

Təhsil Proqramının təlim nəticələri (PTN)

PTN 1. Məzun Azərbaycan dövlətçiliyinin tanxi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair biliklərə, Azərbaycan xalqının milli-mənəvi, mədəni-tarixi dəyərlərini ictimai həyat və fəaliyyətdə tətbiq etmək və Azərbaycan dövlətinin maraqlarını qorumaq qabiliyyətinə malik olur
PTN 2. Məzun Azərbaycan Respublikasının rəsmi dövlət dili olan Azərbaycan dili ilə yanaşı ən azı bir xarici dildə işgūzar və akademik kommunikasiyaya sahib olub, bu imkandan öz peşə fəaliyyətində istifadə etmək, xarici dildə gündəlik fəaliyyəti ilə bağlı ünsiyyət qurmaq, fikrini şifahi və yazılı ifadə etmək, digər tibb işçiləri, cəmiyyət, müvafiq qurumlar, media ilə yazılı və şifahi ünsiyyət qurmaq, ixtisasına aid xarici ədəbiyyatdan istifadə etmək bacarığına malik olur
PTN 3. Məzun peşəsi ilə əlaqəli elmi məlumatları toplamaq üçün sərbəst şəkildə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməyi, elektron formada yazışmalar aparmağı, əldə etdiyi məlumatların və mənbələrin dürüstlüyünü qiymətləndirməyi və elmi məlumatları peşə təcrübəsində tətbiq etməyi bacarır
PTN 4. Məzun peşəsi ilə əlaqəli qanunvericiliyi, tibbi etik qaydaları bilir, sərbəst şəkildə peşə fəaliyyəti ilə məşğul olarkən peşəsi ilə əlaqəli qanunvericiliyi, qaydalara və etik prinsiplərə riayət etməyi bacarır
PTN 5. Məzun fərdi peşəkar inkişafını planlaşdıraraq ömürboyu təhsil prinsiplərini həyata keçirməyi, zəruri hallarda həmkarlarından kömək istəməyi, lazımlı gəldikdə öz bilik və bacarıqlarını həmkarları ilə bölüşməyi, peşəsi ilə əlaqəli maarifləndirmə işini və tibbin müxtəlif sahələrində çalışan insanlarla komanda işi aparmağı bacarır
PTN 6. Məzun məlumatları və məlumat mənbələrini təhlil edərək qiymətləndirməyi, elmi-tədqiqat üsullarını istifadə edərək bioetik prinsiplər çərçivəsində müstəqil və ya kollektiv formada araşdırma aparmağı bacarır
PTN 7. Məzun ölkənin səhiyyə problemlərini həll etmək üçün müasir nəzəri və praktik biliklərə, yanaşmalara sahib olur;
PTN 8. Məzun uşaqlar daxil olmaqla cəmiyyətin bütün fərdləri, ətraf mühit və əmək təhlükəsizliyi sahəsində kifayət qədər bilik, bacarıq və yanaşmalara sahib olur və ilkin səhiyyə problemlərini müəyyənləşdirməyi, həll yollarını tapmağı bacarır, səhiyyə problemlərini düzgün təhlil edərək proqnozlar verir;
PTN 9. Məzun səhiyyə idarəetməsində problemləri müəyyən etmək və həll yolları tapmaq üçün müvafiq analitik və modeləşdirmə texnikalarını tətbiq edir, səhiyyə müəssisələrinin inzibati, maliyyə, hüquqi, texniki və tibbi fəaliyyətlərini bilir, təhlil edərək istiqamətləndirməyi bacarır;
PTN 10. Məzun təmel idarəetmə funksiyalarına yiyələnərək müvafiq qurum və təşkilatların qərarlarını, icraatlarını izləyir, yol verilən səhvləri konstruktiv yanaşma ilə peşəkar etika və hüquq normaları çərçivəsində kritik mühakimə etməyi bacarır;
PTN 11. Məzun epidemiologianın ümumi qanun və meyarlarının ümumi prinsipləri, yoluxucu xəsteliklərin bioekoloji xarakteristikası, epidemiologiyası və onun inkişafına təsir edən amillər haqqında biliklərə sahib olur və gigiyenik, profilaktik və sağlamlaşdırıcı tədbirləri təşkili və aparılmasını bacarır;
PTN 12. Məzun xəbərdaredici və cari sanitariya nəzarətinin mahiyyətini və metodlarını bilir, xəbərdaredici və cari sanitariya nəzarətini təşkil edir və izləməyi bacarır;
PTN 13. Məzun mülki müdafiənin tibb xidmətinin təşkili və fəaliyyəti məsələlərini mənimsəyir, daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğına qarşı mühafizə qayda və normaları haqqında biliklərə sahib olur

Fənn üzrə təlim nəticələri (FTN)

FTN 1 (Azərbaycan tarixi)

1. Azərbaycanın dövlətçilik ənənələrinə sədaqət hissi formalaşdırır, bunun üçün dövlətçilik ənənələrinin keçmiş və bu günü haqqında zəruri biliyə malik olduğunu nümayiş etdirir, faktları ümumiləşdirir, eldə olunan biliklərdən cəmiyyətin müasir vəziyyətinin qiymətləndirilməsində istifadə etmək vərdişlərinə yiylənir;
2. Azərbaycanın dövlətçilik ənənələrinin tarixi haqqında, onun yaranması, formalaşması və inkişafı dinamikasını dövrün xüsusiyyətləri baxımından izah edir, onlar arasında səbəb və nəticə əlaqələrini təhlil edir və ona münasibat bildirir;
3. Müasir Azərbaycan dövlətçiliyinin formalaşmasına təsir edən siyasi, ideoloji, iqtisadi və mədəni amillərin rolunu təhlil, tədqiq və təbliğ edir;
4. Fəal vətəndaşlıq mövqeyi nümayiş etdirir, müasir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafında tarixi şəxsiyyətlərin rolunu dəyərləndirir;
5. Nəzərdə tutulan istiqamətlər üzrə əldə etdiyi bilikləri təcrübədə istifadə etmək üçün elmi – pedaqoji və metodiki təhlillər aparır, yenilikləri yaradıcılıqla təcrübəyə tətbiq edir, bilikləri və yeni texnologiyaları müxtəlif istiqamətlər üzrə praktik işlə əlaqələndirir;
6. Müasir dünyada Azərbaycan dövlətçiliyinin yeri və rolunu sistemli təhlil edir, fərziyyə və mülahizələr irəli sürür, təkliflər verir, debatlarda, diskussiyalarda, müzakirələrdə ictimai rəy formalaşdırın məsələlər etrafında təkliflərlə çıxış edir.

FTN 2 (Azərbaycan dilində işgüzar və akademik kommunikasiya)

1. Təlim prosesində akademik dildə təqdimat etmək bacarığına yiylənir.
2. Natiqlik bacarığını mənimsəmək və tətbiq etmək vərdişlərinə yiylənir.
3. Akademik və işgüzar yazı bacarıqlarının mənimsəmək və tətbiq etmək bacarığına yiylənir.
4. Təlim prosesində qazandığı bilikləri tətbiq etmək üçün elmi və metodik təhlillər aparılır.
5. Məqsədə uyğun seçdiyi metod və vasitələrin əhəmiyyəti esaslandırılır və təcrübədə tətbiq edilir;
6. Təlim nailiyyətlərini qiymətləndirmək üçün müvafiq meyarlar seçilir və tətbiq edilir.

FTN 3 (Xarici dildə işgüzar və akademik kommunikasiya)

1. Təlim prosesində ixtisası üzrə xarici dillərdən birində təqdimat etmək bacarığına yiylənir.
2. Gündəlik həyaldə xarici dildə sərbəst ünsiyyət qurmaq bacarığına yiylənir.
3. İşgüzar fəaliyyətdə sərbəst ünsiyyət qurmaq bacarığına yiylənir.
4. İşgüzar fəaliyyətdə beynəlxalq idman və biznes subyektləri ilə kommunikasiyanın səmərəli şəkildə qurulmasına yiylanır.
5. İşgüzar və akademik yazının xüsusiyyətlərini bilir, fərqli kontekstlərdə mətnləri mənimsəyir və hazırlayıır;
6. Akademik və işgüzar nitqin məzmununu və quruluşunu bilir, ünsiyyət əlaqələrində istifadə edir.

FTN 4 Seçim fənn

FTN 5. (Ali riyaziyyat)

1. Əczaçılıqda istifadə olunan əsas beynəlxalq vahidləri bilir;
2. Klinik ölçü vahidlərini və çevirmələri bilir;
3. Əczaçılıqda istifadə olunan niyazı qısaltmalarını bilir;
4. Qatılıq, çeki, həcm hesablamalarını bilir;
5. Qrafik təsvirləri və onların əczaçılıqda tətbiqini bilir;
6. Funksiya anlayışını, əsas funksiyaları və funksiyaların verilmiş nöqtədə limitini və kəsilməzliyini izah edə bilir;
7. Törəma anlayışını, törəmənin tətbiqlərini istifadə edir;

8. Asimptotları, böhran və ekstremum nöqtələrini, törəmanın köməyi ilə funksianın artma və azalma əlamətlərini təyin edir, qabarlıqlıq və çöküklük xüsusiyyətlərini istifadə edərək funksianın qrafikini qurmağı bacarıır;
9. Sadə farmakokinetik modellər qurmağı bacarıır;
10. Ehtimal nəzəriyyəsi və riyazi statisikanın əsaslarını bilir, təcrübə nəticələri ümumiləşdirməyi və onların etibarlılıq meyarlarını hesablamağı bacarıır

FTN 6. (Biostatistika)

1. Əsas biostatistik anlayışları bilir;
2. Təsviri nümunə statistikasını bilir və tətbiq edir;
3. Verilənlərə uyğun təsviri statistika hesablaya bilir;
4. Ehtimal nəzəriyyəsi və təsadüfi dəyişənlərin tətbiqlərini anlayır;
5. Bioloji elmlərdə dəyişənlər arasında əlaqəni bilir;
6. Rəgressiya və korrelyasiya tətbiqlərini bilir;
7. Bioloji elmlərdə sınaq dizaynlarını (trial designs) və test statistikalarını (test statistics) bilir;
8. Əsas nəzəri paylanmaları və nümunələrin paylanması, standart xəta və etibarlılıq aralığını izah edə bilir;
9. Müvafiq hipotez testini seçir, tətbiq və təhlil edir;
10. Korrelyasiya və sadə xətti rəgressiya analizi üsullarını tətbiq edir

FTN 7. (Ümumi kimya)

1. Ümumi kimyanın nəzəri əsaslarını, qanunlarını bilir;
2. Atomun quruluşu, kimyevi rabitələrin növlərini bilir;
3. Məhlullar haqqında əsas anlayışları bilir, məhlulların hazırlanmasını bacarıır;
4. Müxtəlif qatılıqlıda məhlullar hazırlayıır və ifadə formalarını mənimsəyir;
5. Oksidləşmə-reduksiya və kompleksəmələğəlmə reaksiyaları haqqında məlumatlara sahibdir, oksidləşmə - reduksiya reaksiyalarının tərtib üsullarını bilir;
6. Oksidləşmə-reduksiya reaksiya təhlükələrinin əmsallarını müəyyən edir;
7. Energetik səviyyə və yarımsəviyyələrdə elektronların paylanması ardıcılığını, kovalent rabitənin növlərini, tam enerjinin asılı olduğu parametrləri bilir;
8. Kimya laboratoriyasında təhlükəsizlik və əməyin mühafizə qaydalarını bilir və tətbiq edir;
9. Kimyevi qanunları əməli məqsəd üçün düzgün tətbiq edir

FTN 8. Səhiyyənin maliyyələşdirilməsi

1. Səhiyyə resurslarının yüksək səmərəliliklə istifadə olunmasını təmin edir;
2. Səhiyyədə marketing sahəsində təcrübə qazanır;
3. Bazar iqtisadiyyatı şəraitində tibbi xidmət assortimentinin və istehlak xidmətinin bazara çıxarılması siyasetinin əsaslarını bilir;
4. Qiymət siyasəti və qiymət əmələ gətirən komponentleri bilir;
5. Marketinq büdcəsini formalasdırmaq və proqnozlaşdırmaq üsullarını bilir;
6. Bazar iqtisadiyyatı şəraitində tibbi xidmətin, təlabatın, rəqabətin, tibbi xidmət imkanlarının təhlilini aparmaq;
7. Büdcəni formalasdırmağı və proqnozlaşdırmağı bacarıır;
8. Səhiyyə müəssisəsinin biznes planını tərtib etməyi bacarıır

FTN 9. Təhsil sağlığı və planlaşdırma

1. Təlim-tərbiyə prosesinin fizioloji əsaslarını bilir;
2. Mərkəzi sinir sisteminin yaşdan asılı olaraq inkişafı xüsusiyyətlərini və funksional dəyişilmələrini bilir;

3. Uşaq orqanizminin funksional vəziyyətinin, zehni və fiziki iş qabiliyyətinin qiymətləndirilməsi üsullarını bilir;
4. Gün rejiminin, zehni və fiziki fəaliyyətin təşkilinin elmi əsaslarını bilir;
5. Yorğunluğun qarşısını almaq üçün lazımlı olan kompleks sağlamlaşdırıcı tədbirləri bilir;
6. Müxtəlif tədris amillərinin uşaq və yeniyetmələrin sağlamlığına və onların iş qabiliyyətinə təsirini bilir və profilaktik tədbirlər hazırlayır;
7. Məktəbəqadər uşaq müəssisələrində təlim-tərbiyə prosesinin gigiyenik qiymətləndirilməsini bacarıır;
8. Təhsil müəssisələrində tədris yükü və dərs cədvəllerinin gigiyenik təhlilini bacarıır;
9. Təhsil müəssisələrində əmək və fiziki tərbiyanın təşkili şəraitinin gigiyenik qiymətləndirilməsini bacarıır;
10. 6 yaşlı uşaqların tədris fəaliyyətinə hazırlığının tibbi-fizioloji müayinə üsullarını bilir;
11. Tədrisə yeni başlayan uşaqların tədrisinin təşkilinin gigiyenik əsaslarını bilir;
12. Təlim-tərbiya prosesinin gigiyenik qiymətləndirilməsini bacarıır;
13. Yeniyetmələrin peşə yararlığının təyini və peşə məsləhətinin aparılması üsullarını bilir.

FTN 10. Səhiyyə sistemlərinin idarəəolunması

1. XXI əsrde menecmentin inkişaf tendensiyasında idarəetmə fəaliyyətinin əsas inkişaf mərhələləri öyrənilməsi
2. Menecmentin əsas qanun və qanuna uyğunluqları, onların tələbləri, təşkilatın idarə olunmasında təzahür və istifadə formalarının öyrənilməsi
3. Menecmentin başlıca prinsipləri, onların həyata keçirilmə formaları və inkişaf istiqamətlərinin öyrənilməsi
4. Menecmentin mahiyyəti və məzmunu, xüsusiyyətləri, məqsədləri, funksiya və vəzifələrinin öyrənilməsi
5. Təşkilatda idarəetmə üzrə menecərin funksiyaları, onun əməyinin xarakter və məzmunun öyrənilməsi
6. Təşkilatların növləri və, onların formalaşdırılması və inkişafına yanaşmaların öyrənilməsi
7. Idarəetmə fəaliyyəti prosesinin və motivasiya metodları sisteminin məzmunun öyrənilməsi
8. Menecmentin işlənib hazırlanma prosesində yaranan kommunikasiyalar və idarəetmə fəaliyyəti prosesinin informasiya təminatının məzmunun öyrənilməsi
9. Qərarların işlənib hazırlanması və qəbulu ilə bağlı idarəetmə qərartlarının qəbulu və həyata keçirilməsi prosesi, prinsipləri, forma və metodlarının öyrənilməsi
10. Menecmentin əsas anlayış və kateqoriyalarının qarşılıqlı əlaqəsini başa düşməyi, təhlil etməyi və əsaslandırmağın öyrənilməsi
11. Təşkilatları təsnifləşdirməyi, onların əsas xüsusiyyətlərini müəyyən etməyi və təhlil etməyi, təşkilatda ayrı-ayrı bölmələri formalaşdırmağın öyrənilməsi
12. Təşkilatın daxili və xarici mühitin vəziyyəti barədə məlumatları sistemləşdirməyinin və ümumilaşdırmağının öyrənilməsi
13. Xarici mühit amillərini təsnifləşdirməyi və onların təşkilatın fəaliyyətinə təsir xüsusiyyətlərinin və istiqamətinin müəyyən esilməsinin öyrənilməsi
14. Təşkilatın xarici və daxili mühit dəyişikliklərinə cavab olaraq texnologiya sahəsində adekvat idarəetmə, marketing, təşkilat, sosial qərarları işləyib hazırlamağının öyrənilməsi
15. Təşkilatın iş praktikasında idarəetmə yanaşmasının tətbiqi və təşkilatın bölmələrində sistematik idarəetmə fəaliyyətinin aparılması vacibliyinin səbəblərini müəyyən etməyinin və izah etməyinin öyrənilməsi
16. İdarəetmə fəallığının formalaşdırılması və inkişafına təsir edən amilləri müəyyən etməyi, konkret təşkilatın potensialının təhlil etməyi və qiymətləndirməyi, onun inkişaf yollarını müəyyən etməyinin öyrənilməsi
17. Menecmentin konkret problemlərinin müasir elmi tədqiqat və həll metodologiyasını tətbiq etməyinin öyrənilməsi
18. İnformasiyanı təhlil etməyi, vəziyyəti qiymətləndirməyi, strateji planlaşdırma variantlarını hazırlamağı və əsaslandırmağı, idarəetmə imperativləri baxımından onlardan daha effektiv olanları seçməyi, menecment metodlarının tətbiqinə dair idarəetmə qərarlarını qəbul etməyinin öyrənilməsi
19. Menecmentin əsasları sahəsində xüsusi terminologiyasının öyrənilməsi
20. Menecmentin problemlərinin müasir elmi tədqiqat metodologiyasının öyrənilməsi

21. İşləyib hazırlamağa dair idarəetmə qərarlarının qəbulu və həyata keçirilməsi və təşkilatda tətbiqi metodlarının öyrənilməsi
22. Menecmentin idarəetmə məsələlərin həlli zamanı şəxsiyyətlərərəsü ünsiyyət bacarıqları, o cümlədən, layihənin seçilməsi və əsaslandırılması zamanı diskussiya aparma bacarığının öyrənilməsi
23. Menecmentin problemləri üzrə tədris ədəbiyyatı və elmi ədəbiyyatın, dövri mətbuat materiallarının müstəqil öyrənilməsi, həmçinin bu məqsədlər üçün müasir təhsil texnologiyaları, o cümlədən məsafədən təhsil texnologiyalarının və s. istifadə bacarıqlarının öyrənilməsi

FTN 11. Səhiyyə siyasəti və planlaşdırma

1. İctimai səhiyyənin əsaslarını və geniş məzmununu bilir;
2. Siyaset təhliliin əsaslarını və siyasetin icra edilməsi bilir;
3. Səhiyyə siyasəti üzrə çərçivə: kontekst, proses və amillərini bilir
4. Selahiyət və siyaset prosesini öyrənir
5. Gündəliyin tənzimlənməsi bilir
6. Hökumət və siyaset prosesini bilir
7. Mənfiət qrupları və siyaset prosesini bilir
8. Siyaset prosesinin globallaşdırılmasını bilir
9. Araşdırma və dəyərləndirməni bacarır
10. Siyaset təhlili aparılmasını bilir
11. Siyaset hazırlama prosesi və siyasetin rolunu dərk etmək; problemi dəyərləndirmək və potensial siyaset həllərini müəyyənləşdirmək və müqayisə etmək; siyasetin təsirini dəyərləndirmək üçün mövcud metodları kritik şəkildə dəyərləndirmək bacarır.
12. Qeyni-müəyyənlik, risk, maraqlı tərəflər və təşkilati dəyərlərin daxil olduğu geniş bir təhlidən əldə edilən sübutları ehtiva edən qərar qəbul etmə prosesini icra etməyi bilir
13. Rəsmi və qeyri-rəsmi situasiyalarda aydın, məntiqli və qrammatik cəhətdən düzgün formada danışmaq və yazmaq; inandırıcı biznes təqdimatları hazırlanmaq; qrup üzrə aparılan səməralı prosesə töhfə vermek bilir
14. Başqaları tərəfindən verilmiş məlumatları müvafiq qaydada qəbul etmək, işləmək və reaksiya vermek. Qərarların biznes, demoqrafik, etnik-mədəni, siyasi və normativ tənzimləmələrini təhlil etmək, və təşkilatın uzunmüddətli uğuru və fəaliyyət qabiliyyətini davamlı şəkildə artırı strategiyalar hazırlamaq bilir
15. Azərbaycan ictimai səhiyyə sisteminin strukturunun dərk edəbilir
16. Siyasetə müxtəlif növ düzəlişlər və onların səbəbləri daxil olmaqla, ictimai səhiyyə məsələləri haqqında kritik düşünmə üzrə əsas siyaset təhlili bacarıqlarının təkmilləşdirilməsini bilir
17. Siyaset prosesi və səhiyyə siyasətinin dərk edilməsini bilir
18. Siyaset mövqelərini peşə praktikasında geniş yayılmış (yəni rəhbər prinsiplər haqqında memorandum, açıq dılñemə üçün şahid ifadəsi və şifahi təqdimatlar), və qurumlara öz strateji və fəaliyyət hədəflərində yardımçı olacaq və təsir göstərəcək formalarda ifadə etmə və bildirmə bacarıqlarının təkmilləşdirilməsini bilir

FTN 12. Ana və uşaq sağlamlığı

1. Ana və uşaq mühafizəsi sisteminin əsas vəzifələrini bilir
2. Beynəlxalq və dövlət sənədlərində ana və uşaq mühafizəsi məsələlərini bilir
3. Ana və uşaq mühafizəsi idarələrinin nomenklaturasına, fəaliyyət göstərən ana və uşaq mühafizəsi idarələri şəbəkəsi və kardları haqqında əsas məlumatlara malikdir.
4. Ana və uşaq mühafizəsi sisteminin hazırlanması və təkmilləşməsini bacarır
5. Birleşmiş doğum evi, qadın məsləhətxanasının iş metodlarını bilir
6. İsləyən qadınların əmək şəraitinin öyrənilməsi və onun yaxşılaşdırılmasını bilir
7. Aborta qarşı mübarizə tədbirlərini və reproduktiv saqlamlıq programının həyata keçirilməsini bilir

8. Hamilə qadınlara tibbi xidmətin təşkili, sosial-hüquqi yardım və doğuşdan sonrakı dövrdə qadınlara tibbi-xidməti göstərə bilir
9. Ginekoloji xəstəliyi olan qadınlara tibbi xidmətin və xroniki ginekoloji xəstəliklərdə dispanser müşahidəsinin təşkilini bacarıır
10. Qadın məsləhətxanası və doğum evinin qeyd və hesabat formaları, onların fəaliyyət göstəricilərinin təhlilini, dekret məzuniyyəti verilməsi qaydasını bilir;
11. Uşaqlara (Körpələr evləri, bağçalar, yaslı-bağçalar, məktəbəqədər uşaq müəssisələri və məktəblər, poliklinikalarda) müalicə-profilaktik xidmətin təşkilini bilir.

FTN13. Herontologiya

1. Yaşlanması və herontologiya ilə əlaqəli təmel anlayışlara sahib olur, inkişaf tarixini bilir;
2. Heriatriya və herontologiya konsepsiyalarını bilir;
3. Yaşlanması ilə əlaqəli baş verən fizioloji və psixo-sosial dəyişiklikləri bilir;
4. Dünyada və ölkəmizdə yaşlılığın demoqrafik vəziyyətini və epidemiologiyasını bilir;
5. Yaşlanmanın sosial aspektlərini, peşə sahələrinin üzləşdiyi demoqrafik dəyişikliklər haqqında məlumatlara sahib olur;
6. Yaşlı şəxslərin çox üzləşdiyi problemləri, ayrı-seçkilik formalarını, məruz qaldıqları zorakılıqları və onlarla mübahizə yollarını bilir;
7. Yaşlanması ilə əlaqəli qanunvericilik aktlarını bilir;

FTN 14. İctimai səhiyyənin əsasları

1. İctimai səhiyyənin əhatə dairəsi bilir
2. Əsas sağlamlıq problemlərini, sağlamlıq və xəstəlik üzrə həlledici amilləni bilir
3. İctimai səhiyyə siyasətləri, qanunları və etik davranış kodeksini bilir
4. İctimai səhiyyə və sosiologiyani metodlarını bilir;
5. Informasiya sistemləri və məlumat mənbələrini bilir
6. Ətraf-mühit və peşə sağlamlığı elmlərini bilir
7. İctimai səhiyyə ilə bağlı təhlükələrin qarşısının alınmasını və nəzarət edilməsini bilir
8. Əhali qruplarının ictimai səhiyyə üzrə tələbatlarını bilir
9. İctimai səhiyyə funksiyalarını bilir
10. Beynəlxalq ictimai səhiyyəni inkişaf etdirmək üçün əhalinin düşüncəsinə əsaslanan müxəttif növ yanaşmağı, o cümlədən həmin yanaşmaların üstünlükleri və məhdudiyyətlərini bilir;
11. Müasir beynəlxalq ictimai səhiyyə problemlərinin sübuta əsaslanan təhlilini təmin etməyi bilir.
12. İctimai səhiyyə ilə bağlı ortaya çıxan problemlərə nəzarət edilməsi və onların həll edilməsinə yardımçı ola bilir
13. Cəmiyyətə təsir edən sağlamlıqla bağlı təhlükəli halları aradan qaldırmaq üçün araşdırımlar aparmağı bilir
14. İctimaiyyəti sağlamlıq məsələləri ilə bağlı məlumatlandırmaq və xəstəliklərin yayılmasının qarşısının alınmasına yardım etmələri üçün onların hüquq və imkanlarını genişləndirməyi bilir
15. İctimai səhiyyə problemlərini həll etmək məqsədilə plan və siyasətlərin hazırlanmasına yardımçı olmağı bilir
16. Yüksək keyfiyyət və səmərəlilik təmin etmək üçün mövcud protokolu dəyərləndirməyi bilir

FTN 15. Xüsusi istehsalat sahələrində əmək gigiyenası

1. İstehsalat otaqları havasında sənaye zəhərlərinin təyininin aparalmasını bacarıır
2. İstehsalat müəssisəsi üzrə alınan məlumatlar əsasında əmək şəraitinin gigiyenik qiymətləndirilməsini və xarakteristikasının tərtibini bilir
3. Müvəqqatı əmək qabiliyyətini itirməklə, ümumi xəstələnmələrin qeydə alınması, xəstəliklərin uçotu və təhlil edilməsini bacarıır

- İstehsalatda baş veren bedləxt hadisələrin və istehsalat travmatizmlərin qeydi, uçotunun aparılması qaydalarını və təhlili edilməsini bacarıır
- Peşə xəstəliklərinin siyahısı və zəhərənmələrinin qeydi, uçotu, başvermə səbəblərinin araşdırılmasını, zəhərənmələrin aktının və hesabatının tərtibini bacarıır
- İççilərin işə daxil olması zamanı (ilkin) və dövri tibbi müayinələrin aparılmasının təşkilini biliir
- İstehsalatda sanitər məanfi işinin forma və metodları, ilkin və təkrar sanitər təlimatlandırılmların təşkilini biliir

FTN 16. Uşaq müəssisələrinin gigiyenası

- Uşaq orqanizminin normal böyümə və inkişaf üçün asas şərt olan uşaq məişət eşyaları - uşaq paltarı, uşaq oyuncağı və ayaqqabıları, dərsliklər, tədris vəsaitləri və ləvazimatlara, mebelə olğan gigiyenik tələbləri biliir;
- Uşaq məişət eşyalarının, onların hazırlanıldığı materialların (materialın möhkəmliyi, yararlılığı, rəngin fiksasiyası, kağızın qiymətləndirilməsi, rəngi və qalınlığının təyini, çap yiğimi, partanın əsas ölçüləri və s.) müayinəsi üsullarını biliir;
- Uşaq oyuncaklılarının hazırlanmasında istifadə olunan polimer və sintetik materialların gigiyenik qiymətləndirilməsini bacarıır;
- Müxtəlif tipli uşaq və yeniyetmə müəssisələrinin layihələrinin sanitariya-gigiyenik ekspertizasının aparılmasını (torpaq sahəsinin, binanın və sanitariya texniki tikililəri) bacarıır;
- Uşaq müəssisələrinin - məktəbəqədər, ümumtəhsil, internat, texniki peşə məktəbləri, istirahət düşərgələrinin sanitariya vəziyyəti və abadlığı ilə müəyyən olunan əlverişli xarici mühit şəraitinin yaradılmasına tələbləri biliq;
- Uşaq və yeniyetmə müəssisələrdə işq və hava-istilik rejiminə olan gigiyenik tələbləri biliir;
- Uşaq müəssisələrinin gigiyenik tələblərə uyğun sanitər-texniki avadanlıqla təchizatına tələbləri biliir;
- Uşaq və yeniyetmə müəssisələrin kompleks sanitər-gigiyenik müayinəsinin aparılmasını və nəticənin sxem üzrə tərtibatını bacarıır;
- Xəbərdaredici və cari sanitariya nəzarətini həyata keçirməyi bacarıır;
- Sağlamlaşdırıcı tədbirlər sistemin işləyib hazırlamağını bacarıır;
- Aparılan müayinələrin nəticəsində elmi əsaslandılmış rəyin tərtibini bacarıır;

FTN 17. İş yerlərinin sağlamlığı və təhlükəsizliyi

- İş yerlərində fiziki istehsalat mühiti prosesləri (hava, maşın, avadanlıq, istehsal olunan məhsul) amillərinin işçilərin sağlamlığına və təhlükəsizliklərinə təsirinin qiymətləndirilməsi üçün müayinə üsullarını biliir;
- İstehsalat şəraitində əməyin ağırlığı və gərginliyini qiymətləndirməyi bacarıır;
- Əmək prosesləri şəraitində işçilərin fiziki təhlükəsizliyi və sağlamlığı, o cümlədən psixi sağlamlıqları və rifah halını qiymətləndirmək üçün iş günü dinamikasında yorğunluq dərəcəsini, rasional əmək və istirahət rejimini, həbeə növbə daxili istirahət rejimini təmin etməyi bacarıır;
- İstehsalat sahələrində, sexlərdə texnoloji proseslərlə tanış olmaqla işçi qruplarının sağlamlıqları üçün təhlükə təşkil edən səbəblərə diqqət yetirməli və əməyin mühafizəsi üzrə tibbi normalardan istifadə etməyi bacarıır;
- Peşə xəstəlikləri (zəhərənmə) hadisələrinin başvermə səbəblərini araşdırmağı bacarıır;
- İstehsalatda evvəller istifadə edilməmiş, yeni tətbiq edilən və insanlar üçün potensial təhlükə təşkil edən kimyəvi, bioloji maddələrin qeydə alınması üsullarını biliir;
- Qeyri infeksiyon xəstəliklərin başvermə və yayılma şəraitinin səbəblərini və onların aşkar edilməsi üçün araştırma aparmağı bacarıır;
- Təhlükəsiz iş şəraitini yaradılması üçün profilaktik tədbirlərin təşkili tələblərini biliir.

FTN 18. Uşaq və yeniyetmələrin sağlamlığı

- Uşaq orqanizminin yaş xüsusiyyətlərini, uşaq və yeniyetmə orqanizminin böyümə və inkişaf qanunuəyğunluqlarını, uşaq və yeniyetmələrin böyümə və inkişafının mərhələlərini, akselerasiya və retardasiya proseslərini biliir;

2. Uşaq və yeniyetmə gigiyenasında normalaşdırma prinsiplerini bilir;
3. Fiziki inkişaf göstəricilərinin müayinəsi - somatometriya, somatoskopiya, fiziometriya usullarını mənimşəyir;
4. Fiziki inkişaf standartlarının işlənməsini, fərdin və uşaq kollektivinin fiziki inkişafının qiymətləndirməsini bacarıır;
5. Uşaq və yeniyetmələrin uşaq və yeniyetmələrin psixogigiyenasını bilir və psixi inkişafını gigiyenik qiymətləndirir;
6. Sağlamlıq meyrlərini, sağlamlıq və onu formalaşdırın amilləri bilir, sağlamlığı qiymətləndirməyi bacarıır;
7. Fərdin və uşaq kollektivinin sağlamlıq vəziyyətini, xəstələnmə göstəricilərini təhlil edir və qiymətləndirir;
8. Xarici mühitin əlverişsiz amillərinin uşaq orqanizminə təsir xüsusiyyətlərini və onun xəstələnmələrin formalaşmasında rolunu bilir;
9. Uşaqlar arasında mühitlə əlaqədar çox rast gələn xəstiliklərinin profilaktika istiqamətlərini bilir;
10. Uşaqların sağlamlığında qidalanma amilinin rolu və qidalanması xüsusiyyətlərini, qida maddələrinin, vitamin və mineralların uşaq orqanizmi üçün əhəmiyyətini bilir;
11. Uşaqların sutkalıq enerji itkisini təyin edir və fizioloji normalara müvafiqliyini qiymətləndirir, rəy hazırlayıır;
12. Mütəşəkkil uşaq kollektivlərini qidalanmasının menyu cədvəllərini təhlil edir və qiymətləndirir;
13. Uşaq müəssisələrində qidalanma üzərində nəzarət üsullarını bilir

FTN 19. Ətraf mühit toksikologiyası

1. Müasir ekoloji problemləri və onlar arasında ətraf mühit obyektlərinin texnogen kimyəvi təsirlərə məruz qalması probleminin əsas aspektlərini bilir və differensial qiymətləndirməyi bacarıır
2. Ətraf mühitin toksikologiyasını ümumi toksikologiya elminin bir sahəsi kimi dərk edir, bu elmin global və cəmiyyət kontekşində əhəmiyyətini anlayır
3. Ətraf mühitin toksikologiyasına aid nəzəri məsələləri bilir və onları ayırd etməyi bacarıır
4. Ətraf mühitin toksikologiyası predmetində ayrı-ayrı mühitlərin toksikoloji xüsusiyyətləri, ksenobiotiklərin bu mühitlərdə vəziyyəti barədə nəzəri biliklərə malikdir
5. Toksiki maddələrin təsirindən orqanizmdə baş verən dəyişiklikləri qiymətləndirməyi bacarıır
6. Ətraf mühit obyektlərinin toksikoloji qiymətləndirilməsində ekoloji toksikologianın metodoloji əsaslarını bilir, vivari və bioloji model tədqiqatları aparmağı bacarıır
7. Bioloji model tədqiqatlarının insanlara ekstrapolyasiya olunması qaydaarını bilir və tətbiq etməyi bacarıır
8. Ətraf mühit obyektlərinin toksikoloji qiymətləndirilməsini aparır, məlumatları təhlil edir, çirklənmənin sağlamlığa təsirini qiymətləndirməyi bacarıır;
9. Ətraf mühitdəki toksik maddələrin orqanizmə təsiri və qarşısının alınması yollarını bilir;
10. Kimyəvi maddələrin toksiklik və təhlükəlilik meyarlarını və ətraf mühitin toksikologiyasının vəzifələrini şərh edir;
11. Kimyəvi maddələrin toksikokinetikasının onların orqanizmə təsir effektlerinin meydana çıxmışında mühüm rolunu bilir
12. Ekotoksikantların ilkin toksikoloji pasportunun hazırlanması qaydalarını bilir və təyin etməyi bacarıır
13. Kimyəvi birləşmələrin toksiklik və təhlükəlilik anlayışlarını qiymətləndirməyi bilir;
14. Toksiki birləşmələrin təsir xarakterini, kombina şəkilli, kompleks, müştərek və uzaq təsirlərini bilir;
15. Toksikliyi təyin etmək üçün eksperimental yolla zəhərlərin mədəyə, tənəffüs yoluna, dəriyə yeridilməsi üzrə təcrübələr aparmağı və nəticələri qiymətləndirməyi bacarıır.

FTN 20. Gigiyena və ictimai ekologiya

1. Ətraf mühitin obyektləri (atmosfer havası, su, torpaq, qida maddələri) və amillərinin (fiziki, kimyəvi, bioloji və sosial) xüsusiyyətləri haqqında zəruri nəzəri və təcrübə biliklərə malik olur;
2. Ətraf mühit obyektlərini xarakterizə edən amillərin əsas xüsusiyyətlərini və bu amillərin əhalinin yaşayış şəraitinə, insan sağlamlığına əlavəsi və zərərlə təsirlərini öyrənən əsas tədqiqat üsullarını bilir və tətbiq etməyi bacarır;
3. Ətraf mühit obyektləri, əhalinin yaşayış mühiti, əmək, məşət və istirahət şəraitlərinin fiziki, kimyəvi və bioloji xüsusiyyətlərinin öyrənilməsi məqsədilə nümunələrin götürülməsi, onların müayinə edilməsi və gigiyenik cəhətdən qiymətləndirilməsi yollarını bilir və tətbiq etməyi bacarır;
4. Gigiyena elminin arsenalında olan tədqiqat üsullarından istifadə etməklə ətraf mühit obyektlərini xarakterizə edən amillərin normalaşdırılması prinsiplərini bilir, bu və ya digər amillərin gigiyenik normalaşdırılmasını onun mərhələləri üzrə yerinə yetirməyi bacarır;
5. Ətraf mühit obyektlərini xarakterizə edən amillərin insan sağlamlığına əlavəsi və zərərlə təsirlərini ayırd etməyi, təbii sağlamlasdırıcı amillərdən organizmin möhkəmləndirilməsində istifadə edilməsi qaydalarını bilir və təkliflər hazırlamağı bacarır;
6. İnsanı əhatə edən təbii ətraf mühitin zərərlə amillərindən organizmin mühafizə edilməsi üçün gigiyenik normativləri və sanitariya qaydalarını, onların mahiyyətini bilir və müvafiq şəraitdə onlardan istifadə etməyi bacarır;
7. Ətraf mühitin əhali sağlamlığına əlavəsiz təsir edən risk amilləri, bu amillərin təsirinə məruz qalma ehtimalı olan əhalinin risk qruplarının müəyyən edilməsi qaydalarını, riskin profilaktikasına dair sağlamlaşdırıcı tədbirlərin elmi əsaslarını bilir və tədbirlərin işlənib hazırlanmasını bacarır

FTN 21. Qidalanmanın əsasları

1. Qida maddələrinin – karbohidrat, protein, lipid, vitamin və mineralların – qidalanmada rolunu izah edir;
2. Qida maddələrinin mənbələri, gündəlik qəbul tövsiyələri, çatışmazlığı və həddindən artıq qəbulları zamanı baş verən prosesləri bilir;
3. Faktiki qidalanmanı qiymətləndirməyi bacarır;
4. Orqanizmin sərf etdiyi enerjini qiymətləndirməyi bacarır;
5. Sutkalıq qida rasionu tərtib etməyi bacarır;
6. Qidalanma ilə əlaqədar qidalanma statusunu qiymətləndirməyi bacarır

FTN 22. Yeyinti məhsullarının təhlükəsizliyi

1. Qida məhsullarında mövcudluğuna yol verilən kənar qarışıqların icazə həddini nəzəra almaqla məhsullara yanaşmayı bilir;
2. Qida məhsullarında fiziki, kimyəvi, bakterioloji, toxikoloji çırkləndiriciləri İHK-dan yüksək olduğu hallarında baş verə biləcək patologiyaları bilir;
3. HACCP qrupunu yaratmayı bacarır;
4. Böhran həddi və böhran nöqtələrinin təyini və hərəkət variantlarını seçməyə bacarır;
5. Məhsullar və qidalarda ağır metal və metalloidlərinə dair müayinələrin nəticələrinə əsasən məhsullarının keyfiyyətini qiymətləndirməyi bacarır;
6. İstehsalatda ticaret, ictimai-işə və məişətdə polimer materialların tətbiqinə nəzarətə dair bilik və vərdişləri mənimşəyir

FTN 23. Profilaktik qidalanma və dietologiya

1. Zərərlı xüsusile təhlüləli əmək şəraitinə malik istehsalat sahələri və peşə haqda məlumatlatları təhlil etməyi bacarır;
2. Müvafiq sahə və peşələrdə çalışanlar üçün müalicəvi-profilaktik qida formasını seçməyi bacarır;
3. Ayri-ayrı müalicəvi-profilaktik rasionları tərtib edir;
4. Müalicəvi-profilaktik və pəhriz qidalanmada ayri-ayrı qida maddələrin yeri və əhəmiyyətini bilir;

- Müxtəlif üzv və sistemlərin xəstəlikləri zamanı tətbiq edilən pəhriz stollarının təsir mexanizmi, tərkibi və müalicəvi xüsusiyyətlərinə dair biliklərə sahib olur;
- Müalicəvi-profilaktik qidalanma zamanı tətbiq edilən sutkalıq rasionların və xəstəxanalarda, sanatoriya və profilaktoriyalarda tətbiq edilən pəhrizlərin qidalandırıcı və bioloji dəyərinin təyinatlarına müvafiqliyini qiymətləndirir;
- Müvafiq kontingent və tibbi personal, həmin müəssisələrin qida bloku işçiləri arasında müalicəvi-profilaktik və pəhriz qidalanma barədə biliklərin aşılamağı bacarır.

FTN 24. Qidalanma və qida siyasəti

- Qidalanma sahəsində qanunvericilik və normativ bazasını təhlil edir;
- Normativ bazarın formalasdırılması və qidalanma ilə əlaqədar vəziyyətlərin, xəstəliklərin profilaktikası, ərzaq məhsulları və qida xammalının təhlükəsizliyinin təmin edilməsi, əhali arasında sağlam qidalanma vərdişlərinin formalasdırılması sahəsində dövlət siyasetinin əsas istiqamətlərini izah edir;
- Əhalinin qidalanmasının öyrənilmə üsulları, qiymətləndirilmə meyarları, alimentar xəstəliklərin yayılma səviyyəsinin öyrənilməsini bilir;
- Qidalanma sahəsində epidemioloji tədqiqatlar üçün kompüter proqramları (program təminatı) ilə işləməyi bacarır;
- Problemlər dair situasion təhlilləri aparmaq bacarıqlarına sahib olur;
- Qidalanma sahəsində Milli proqramlarının hazırlanması və qidalanma sahəsində siyasetin formalasdırılması bacarıqlarına sahib olur;
- Strategiya və ünsiyyət fəaliyyətlərinin planını yaradır, habelə əhali üçün təhsil proqramları və sağlam qidalanmanın prinsiplərinin təbliğ etməyi bacarır

FTN 25. Ətraf mühit sağlamlığı

- Havadan və torpaqdan laborator müayinə üçün nümunə götürmək və laboratoriyaşa göndərmək qaydalarını bilir;
- Nümunələrin hazırlanması və laborator müayinə həyata keçirmək bacarığına malik olur;
- Havada və torpaqda kənar maddələrin, çirkənləndiricilərin yol verilən həddi normalarını öyrənmək və laborator analiz nəticələrini buna müvafiq qiymətləndirməyi bacarır;
- Sanitariya mühafizə zonalarını, onların sərhədlərini təyin etməyi bacarmaq, müayinə şəraitində mövcud vəziyyətini qiymətləndirməyi bacarır;
- Atmosferin və torpağın çirkənlənməsinin minimallaşdırılması məqsədilə çirkənləndirici amillər, müəssisələr, sənaye, kənd və s. sahələrin texniki və texnoloji təminatını qiymətləndirməyi bacarmaq və müvafiq qoruyucu qurğularının işinin effektivliyini dəyərləndirməyi bacarır;
- Gigiyenik norma və qaydalardan kənarlaşma hallarını aşkar etmək, qanunvericilik aktlarına müvafiq inzibati tədbir görmək vərdişlərinə yiyələnir;
- Suyun keyfiyyətinin normativ göstəricilərinin təhlil edir;
- Sudan fiziki-kimyəvi və bakterioloji müayinə üçün nümunə götürmək, qablaşdırmaq və laboratoriyaşa göndərmək bacarığına yiyələnir;
- Suyun orqanozeptik, fiziki-kimyəvi, bakterioloji və helmintoloji müayinələri həyata keçirməyi bacarır;
- Laborator analizlərin nəticələrinə əsasən müayinə olunan suyun keyfiyyətinə qiymət verməyi bacarır;
- Keyfiyyət göstəricilərinin normalarına müvafiq gəlmədiyi hallarda suyun emal üsulları və istifadəsi yollarını müəyyən etməyi bacarır;
- Su hövzələrinin və mənbələrin SMZ-in qiymətləndirilməsi və mühafizəsi qaydalarına nəzarət etmək bacarır;
- Su infeksiyalar zamanı, eləcə də su endemiyaları açaqlarında sanitariya-epidemioloji planları hazırlanmaq və həyata keçirməyi bacarır;
- Suyun çirkənləməsi və epidemioloji təhlükəsi hallarında profilaktik və inzibati tədbirləri həyata keçirir

FTN 26. Yaşayış məskənlərinin gigiyenası

- Yaşayış məntəqələrinə dair layihələrin ekspertizasını həyata keçirməyi bacarır;
- Yaşayış məntəqəsi ərazisinin, torpağının, yeraltı sərvətlərinin, su akvatoriyasının, iqlim şəraitinin xüsusiyyətlərinin qiymətləndirməyi və müvafiq olaraq yaşayış məntəqəsi tipinin müəyyən etməyi, elmi və praktik qiymətləndirməyi bacarır;

3. Yaşayış məntəqəsinin müvafiq zonalarının külək gülüne rəğmən düzgün yerləşdirilməsini, tibbi və mühəndis-texniki əsaslandırılması bacarıır;
4. Yaşayış məntəqəsinin yaşıllaşdırılma, abadlaşdırılmasına dair plan və proektlərin gigiyenik normalarına müvafiqliyini qiymətləndirilməyi və bu prosedurlarının həyata keçirməyə nəzarət etməyi bacarıır;
5. Əhaliyə məişət, tibbi, mədəni xidmət müəssisələrin yerləşdirilməsi, strukturlarının gigiyenik normalarına müvafiqliyi, fəaliyyətə gigiyenik nəzarətin təcrübə vərdişlərini həyata keçirməyi bacarıır;
6. Şəhər, qəsəbələrin perspektiv planlaşdırılması sahəsində elmi biliklərin tədbiqinin gigiyenik tələblərinin müvafiq idarə və təşkilatlar qarşısında qaldırmaq bacarıır;
7. Yaşayış məntəqələrin ərazisində yerləşən istehsalat, ictimai və yaşayış binaların insolyasiyası, təbii və sünü işıqlanma, ventilyasiya, səs-küün səviyyəsini müəyyənləşdirməyi və mövcud vəziyyətinin gigiyenik normalarına müvafiq qiymətləndirilməsi, lazımı hallarda inzibati tədbirlər həyata keçirir.

FTN 27. Epidemiologyanın əsasları

1. Epidemioloji tədqiqatların aparılmasında istifadə edilən müayinə metodlarını tətbiq etməyi və təhlili həyata keçirməyi bacarıır;
2. Sağlamlığın dəyərləndirilməsi və sağlıq göstəriciləri, kriteriyaları haqqında informasiyanı epidemioloji vəziyyətin qiymətləndirilməsi üçün tətbiq etməyi bacarıır;
3. Yoluxucu xəstəlik ocağının epidemioloji müayinəsini aparmağı bacarıır;
4. Müxtəlif nozoformalar zamanı hospitalizasiya müddətini və rejim-məhdudlaşdırıcı tədbirlərin davametmə müddətini, xəstəliyi keçirənlər və yoluxma riskinə məruz qalan şəxslər üzərində dispanser müşahidənin aparılması qaydasını bilir;
5. Müxtəlif infeksiyalar zamanı obyektlərin cari və yekun dezinfeksiyاسının, deratizasiyاسının və dezinfeksiyاسının aparılmasının təşkili qaydasını; sterilizasiya işini təşkil etməyi bacarıır;
6. Uşaqların və böyükələrin immunlaşdırılmasını planlaşdırmağı, təşkil etməyi və həyata keçirməyi bacarıır;
7. İmmunprofilaktikanın aparılması üçün preparatların yararlılığını müəyyən etməyi bilir;
8. Diskriptiv, analitik epidemioloji araşdırmanın aparılması üçün müvafiq göstəricilərin toplanmasını və onların statistik işlənməsini yerinə yetirir;
9. Xəstəliklərin biostatistik göstəricilərini hesablamağı, xəstəliklərə dair epidemioloji göstəricilər əsasında cədvəllərin, qrafiklərin qurulmasını bacarıır;
10. Epidemioloji anamnez toplamağı, ocağın tədqiqini, protokol və aktların yazılımasını bacarıır.

FTN 28. Yoluxucu xəstəliklərin epidemiologiyası

1. Konkret yoluxucu xəstəliklərin strukturunu, patoloji proseslərin təzahürlərini, yaranması şərtlərini bilməklə xəstələnmənin qarşısının alınması üsullarını bilir;
2. Klinik, ekoloji və peşə epidemiologiyasının xüsusiyyətlərini bilməklə xəstələnmənin azaldılması üsullarını bilir;
3. Yoluxucu xəstəliklərin ötürülmə yollarını, patogenezini, infeksiyon xəstəlik zamanı orqanizm, mikroorqanizm və ətraf mühit amilləri arasında qarşılıqlı təsirini bilir;
4. Yoluxucu infeksiyalar zamanı risk qruplarını müəyyənləşdirməyi və onlarla temasda olarkən təhlükəsizlik qaydalarına əməl etməyi bilir;
5. Yoluxucu xəstəliklərin diaqnosta üsullarını, qarşısının alınma yollarını və nəzarət strategiyasını bilir;
6. Yoluxucu xəstəlik ocağında epidemioloji müşahidəyə, izolasiyaya, məhdudlaşdırıcı tədbirləre, laborator və klinik müayinələrə məruz qalan şəxsləri təyin etməyi bacarıır;
7. Ayrı-ayrı yoluxucu xəstəliklərin profilaktikası məqsədilə dezinfeksiya və sterilizasiya işini təşkil etməyi bacarıır;
8. Epidemioloqu və sanitaq-epidemioloji xidmət həkiminin fəaliyyətinə dair tədbirləri yerinə yetirilməyi, epidemik ocaqda cari dezinfeksiya tədbirlərini təşkil etməyi, həssas şəxsləri müəyyən etməyi bacarıır;
9. Konkret yoluxucu xəstəlik ocağının epidemioloji müayinəsini aparmağı, onun sərhədlərini təyin etməyi bacarıır;
10. İnfeksiya mənbəyini, törədiciyin yoluxma amillərini təyin etməyi və onları zərərsizləşdirməyi bilir;
11. Protozoozlar və helmintozların ocaqlarında profilaktik və əksepidemik tədbirləri planlaşdırmağı və həyata keçirməyi bacarıır;
12. Karantin xəstəlikləri zamanı epidemiyaləyəhinə tədbirlərin təşkili, aparılması qaydasını bilir;

13. Xəstəxanadaxili infeksiyalar zamanı risk faktorlarını, risk qruplarını, risk vaxtını və s. bilməklə, onlarla mübarizə tədbirlərini aparmağı və törədiciləri zərərsizləşdirilməyi bacarır.

FTN 29. Xronik xəstəliklərin və əilliliklərin epidemiologiyası və profilaktikası

1. Xroniki xəstəliklərin multifaktorial etiologiyasını və patofiziologiyasını bilir;
2. Xroniki xəstəliklərin etiologiyasının və təbii inkişaf yollarının öyrənilməsində istifadə olunan epidemioloji üsulları, onların üstün və çatışmayan cəhətlərini bilir;
3. Ənənəvi və klinik epidemioloji tədqiqat üsullarından istifadə edərək seçilmiş xronik xəstəliklərin yayılması hallarını müəyyən edə bilir;
4. Xronik xəstəliklərə aid olan risk amili anlayışını bilir və onu müəyyən etməyi bacarır;
5. Xronik xəstəliklərin baş verməsi və ölüm riskini azaldan fərdi və ictimai istiqamətli tədbirləri həyata keçirməyi bacarır;
6. Xronik xəstəliklərin epidemioloji müayinə metodu ilə tədqiqini aparmağı, onun yaranmasında iştirak edən amillər kompleksinin və ya determinantların aşkar edilməsi üsullarını, epidemioloji populyasion tədqiqatların məlumatlarının təhlilini aparmağı bacarır;
7. Laborator və klinik müayinələrin məlumatlarının, sosial-gigiyenik monitorinqin məlumatlarının təhlil edilməsini və bu xəstəliklərin profilaktikası zamanı onların tətbiq edilməsini bilir;
8. Risk qrupları, risk amilləri, risk ərazisini təyin etməklə xəstəliklə mübarizə və profilaktika tədbirlərinin alqoritmini işləyib hazırlamağı bacarır;
9. Müxtəlif xronik xəstəliklər üzrə epidemioloji vəziyyətin qiymətləndirilməsi üçün xəstələnmənin illik (aylıq) və əyallılık dinamikada epidemioloji təhlilini aparmağı bacarır;

FTN 30. Sağlamlıq və xəstəliklər

1. Sağlamlıqla əlaqəli tədqiqatlarda elmi araştırma üsullarını bilir;
2. Sağlamlıq və xəstəlik haqqında ümumi nəzəriyyələri bilir;
3. Xəstəliklərin yaranmasının mexanizmlərini izah edir;
4. Xəstəliyin yaranmasında və sağlamlığın qorunmasında, xəstəliklərin idarə olunmasında mədəni dəyərlərin, saqlalma və sağlam olma haqqında inancın təsirini müzakirə və təhlil edir;
5. İctimai sahiyyə təşkilatlarının müəyyən etdiyi xəstəlikləri araşdırır;
6. Sağlamlığın taşviqi və sağlamlıq haqqında proqramların strategiyaları ilə xəstəliklərin qarşısının alınması arasında əlaqəni izah edir;
7. Xəstəliyin müalicəsində alternativ müälica üsullarını bilir;
8. Texnologiyaların gen mühəndisliyində və xəstəliklərin idarəolunmasında rolunu müəyyən edir

FTN 31. Orqanizmlər və ekosistemlər

1. Fiziologiya, ekologiya və təkamül sahəsində əsas anlayışları və tənqidli təhlili bilir;
2. Fiziologiya, ekologiya və təkamül sahəsində əsas tədqiqatları, onların çatışmayan cəhətlərini bilir;
3. Orqanizmin ehtiyacları ilə struktur və funksiya arasında əlaqəsini anlaysı;
4. Ekosistemin biotik və abiotik cəhətləri arasında kritik münasibətləri, enerji və qida ötürülməsini anlaysı, hər iki aspektdə dəyişikliklərin digərinə təsirini müəyyən edir;
5. Orqanizmin fiziki və davranış baxımından uyğunlaşmasını və bioloji müxtəlifliyə səbəb olan amilləri bilir;
6. Qoruma biologiyasının əsas prinsiplərini izah edir

FTN 32. Klassik və molekulyar genetika

1. DNT, RNT və züləllərin quruluşu, yaranması və funksiyası haqqında nəzəri biliklərə sahib olur;
2. Prokariot və eukariot hüceyrələrdə gen tənzimlənməsinin prinsiplərini izah edir;
3. Müxtəlif mutasiya növlərini və DNT təmirinin neticələrini izah edir;
4. Rekombinant DNT texnologiyası metodlarını, DNT alınma və hidroliz metodlarını, restriktazaların təsnifatını və tətbiqini izah edir;

- Plazmidlər və restriktazalar ilə işləmə metodlarını, rekombinant DNT vektorlarının alınmasını və konstruksiya metodlarını izah edir;
- Polimerazalı zəncirvari reaksiya, sekvenlaşdırma, proteomika, molekulyar klonlaşdırma haqqında biliklərə sahib olur;
- Molekulyar diaqnostikanın əsaslarını, metodlarını və müxtəlif patologiyalarda onların nəticələrini təhlil etməyi bacarır;
- Tibbdə nanotexnologiya ilə işləmə metodlarını: karbon boruları, nanoanalizatorlar, nanopinsetlər, skan mikroskoplarla işləməyi mənimşəyir

FTN 33. İnsan parazitologiyası və mikrobiologiya

- Parazitologiya və mikrobiologiyada təhlükəsizlik, keyfiyyət təminatı və nəzarət prinsiplərini tətbiq etməyi bacarır;
- Müayinə üçün nümunənin qabul olunma prinsiplərini bilir və qiymətləndirir;
- Parazit və göbələklərin morfolojiyasını və fiziologiyasını bilir;
- Parazit və göbələklərin təsnifatını bilir;
- Müayinə materiallarının emalında, parazit və göbələklərin identifikasiyasında istifadə olunan laboratoriya üsullarını bacarır;
- Analizlərin nəticəsini xəstənin vəziyyəti ilə əlaqələndirməyi bacarır;

FTN 34. Tibbi mikrobiologiya

- İnsanda xəstəlik törədən mikroorganizmlərin morfo-biooji xüsusiyyətlərini şərh edə bilir.
- Mikroorganizmlərin ətraf mühitdə yayılması və insan organizmində daxilolma yollarını bilir.
- Sterilizasiya və dezinfeksiya üsullarının mahiyyətini dərk edərək istifadə prinsiplərini müəyyən edə bilir.
- Antimikrob preparatların mikroorganizmlərə təsir mexanizmini və bakteriyaların antibiotiklərə qarşı həssaslığının təyinini və nəticələrini şərh etməyi bilir.
- Xəstəliyin gedışatından asılı olaraq mikrobioloji üsulları seçib, nəticələrini təhlil edir.
- İnsanda xəstəlik törədən mikroorganizmlərin patogenlik amillərini, infeksiyanın yoluxma yollarını və mexanizmini, törətdikləri xəstəliklərin patogenezini şərh edə bilir.
- İnfeksiyon xəstəliyi olan yetkin və uşaqlardan mikrobioloji müayinə üçün klinik materialları seçə bilir, müayinə materiallarını düzgün götürə və laboratoriyaaya göndərə bilir.
- Orqanizmdə gedən immun patologiyaların mexanizmini şərh edə bilir.
- Xəstəliyin gedışatından asılı olaraq (mikroskopik, kultural, seroloji və s) üsulları seçilir və nəticələrini təhlil edə bilir;
- Xəstəliklərin spesifik müalicə-profilaktika prinsiplərini bilir.

FTN 35. Tibbi biokimya

- Suyun metabolizmini, orqanizmin maye mühülləri və elektrolit müvazinətinin əhəmiyyətini bilir, pH anlayışını mənimşəyir;
- Turşu – qələvi müvazinəti və pozulmaları, bufer sistemlərinin və qanın qaz tərkibinin əhəmiyyəti haqqında məlumatlara sahib olur;
- Bufer məhlulları hazırlaya bilir, pH və bufer məhlulları üçün hesablamalar aparır və bununla əlaqəli problemlərin həlli yollarını mənimşəyir;
- Suda və yağda həll olan vitaminlərin quruluşu, mənbələri, xüsusiyyətləri və iştirak etdikləri metabolik yollar haqqında biliklərə sahibdir;
- Gündəlik vitamin ehtiyacını, çatışmazlığını və artıqlığının səbəb olduqları xəstəlikləri izah edir;
- Makrominerallar, elektrolitlər və mikroelementlərin daşınması, depolanması, orqanizmdən xaric olması və biofunksiyalarını izah edir;

7. Elementlərin artıqlığı və çatışmazlığının səbəb olduğu xəstəlikləri izah edir, kalsium və fosfor kimi makroelementlərin analiz üsullarını və prinsiplərini müəyyən edir, ən azı birini təcrübədə tətbiq etməyi bacarıır;
8. Analiz nəticələrinə əsasən laborator təzahürləri şərh edir;
9. Fermentlərin ümumi xüsusiyyətlərini, təsnifatını, funksiyalarını, təsir mexanizmlərini və tənzimlənməsinin əhəmiyyətini izah edir, müayinə və müalicədə rolunu müəyyən edə bilir;
10. Metabolizmin vəzifələrini, anabolizm və katabolizm yollarını, tənzimlənmə mərhələlərini, metabolizmin hayata keçdiyi hüceyrə komponentlərini izah edir;
11. Nuklein turşularının həzmini izah edir, purin və pirimidin nukleotidlərinin sintez və parçalanma yollarını və onunla əlaqəli patologiyaları bilir;
12. Fermentlərin çatışmazlığı və ya artıqlığının səbəb olduğu klinik təzahürləri müəyyən edir;
13. Sidik turşusu və müvafiq xəstəliklər haqqında biliklərə-sahibdir;
14. DNT və RNT sintezinin ümumi xüsusiyyətləri, sintezdə rol oynayan əsas və köməkçi komponentlər, onların funksiyaları, DNT və RNT sintezinin tənzimlənmə mexanizmləri, DNT və RNT sintezinin pozulması haqqında biliklərə sahib olur;
15. DNT zədələnməsi tiplərini izah edir, zədələnmələrin bərpa mexanizmləri və əhəmiyyəti haqqında biliklərə sahib olur;
16. Fizioloji və patoloji proseslər zamanı RNT sintezinin əhəmiyyətini bilir, RNT sintezinin pozulmasını izah edir, pozulmaların qarşısının alınmasının müalicədə əhəmiyyətini anlayır;
17. Zülal sintezinin əsas prinsiplərini, mərhələlərini, zülal sintezinin pozulmasının mexanizmlərini sadalayıır;
18. Lipidlərin struktur-funksional əlaqəsi və bioloji əhəmiyyətini bilir, lipidlərin katabolizminə aid təmel biokimyəvi yollar haqqında bilikləri metabolism ilə əlaqələndirir;
19. Qan hüceyrələri və fizioloji funksiyaları, hemoglobinun quruluşu, xüsusiyyətləri və parçalanmasının patoloji proseslərlə əlaqələndirir;
20. Avtomatik və yarımvautomatik biokimyəvi analizatorunun işləmə prinsipi haqqında biliklərə sahib olur;
21. İmmunoferment analizatorunun işləmə prinsipi haqqında biliklərə sahib olur;
22. Laborator analizləri təhlil edir və nəticə çıxarmağı bacarıır

FTN 36. İnsan anatomiyası

1. Orqanizmi təşkil edən aparat və sistemləri, bu aparat və sistemlərin də təşəkkül tapdığı orqanların quruluşu, topoqrafiyası, damar-sinir münasibəlləri barəsində nəzəri biliklərə sahib olurlar
2. Orqanizmni təşkil edən aparat və sistemləri, bu aparat və sistemlərin də təşəkkül tapıldığı orqanları, onların əsas damar və sinirlərini meyit və meyit preparatları üzərində müstəqil surətdə müəyyən etmək bacarığa yiylənlərlər
3. Orqanizmi təşkil edən aparat və sistemləri, bu aparat və sistemlərin də təşəkkül tapıldığı orqanların quruluşu, topoqrafiyası, damar-sinir münasibəlləri barəsində nəzəri biliklərin klinik əlaqələrini bilirlər
4. Meyit və meyit preparatlarından istifadənin əsasları, sədə tibbi alətlərdən sərbəst istifadə etmək bacarığına sahib olurlar;
5. Anatomik terminlərin təhsil aldığı dildə və latın dilində düzgün qaydada istifadə etməyi bilirlər

FTN 37. Normal fiziologiya

1. Sağlam orqanizmin funksiyalarını izah edir
2. Müxtəlif fizioloji göstəricilərin konstant qiymətlərini izah edir
3. Bütöv orqanizmin və onu təşkil edən hüceyrə, toxuma, orqanlar və sistemlərin fəaliyyətinin tənzim mexanizmlərini bilir
4. Tədqiqat üsullarının prinsiplərini, eksperimental heyvanlarda təcrübə aparmağı bacarıır
5. Orqanizmin fizioloji funksiyalarının formallaşmasının və tənziminin əsas qanunauyğunluqlarını qiymətləndirir və izah edir

6. Orqanizmin əsas funksional sistemlərinin quruluş prinsiplərini, fəaliyyətini və əhəmiyyətini qiymətləndirir və izah edir;
7. Orqanizmin əsas davranış aktlarının onun yaşama şəraitində asılı olaraq formalaşması və tənzimi qanuna uyğunluqlarını qiymətləndirir və izah edir

FTN 38. Fiziopatologiya

1. Klinik-laborator, eksperimental və digər müayinələrin patofizioloji təhlilini aparır;
2. Əldə olunan bilikləri klinik fənləri öyrənərək və galəcək həkimlik fəaliyyətində tətbiq edir;
3. Heyvanlar üzərində eksperimenti planlaşdırmağı və aparmağı (müvafiq qaydalara riayət etməklə), təcrübənin nəticələrini işləməyi və təhlil etməyi, patologiyanın klinik formalarını öyrənmək üçün eksperimentin əhəmiyyətini düzgün qiymətləndirir;
4. Qanın müayinəsini aparmağı və hemoqrama görə qan sistemi patologiyasının olmasını və onun tipik formalarını müəyyən edir;
5. Hipoksiyanın növlərini və tənəffüsün patoloji tiplərini differensiasiya etməyi bacair;
6. Sidiyin müayinəsinə və klirens-testlərə görə böyrəyin tipik pozulmalarının xüsusiyyətlərini müəyyən edir;
7. Sarılıqların müxtəlif növlərini differensiasiya etməyi bacarır;
8. Mədə və bağırsaq şirələrinin müayinəsinə görə mədə və bağırsağın sekretor funksiyalarının tipik pozulmalarını müəyyən edir;
9. Temperatur əyirlərinə görə qızdırma reaksiyalarının tiplərini müəyyən edir;
10. Diagnostik allergik sınaqların nəticələrini ayırd edir;

FTN 39. Hüceyrə biologiyası

1. Sitologiya, embriologiya və histologiya fənnlərinin predmeti, metodları, vəzifələri və canlı aləmə xas olan ümumi bioloji qanuna uyğunluqları bilir;
2. Hüceyrənin təşkilində iştirak edən törəmələrin mikroskopik və submikroskopik quruluşu və onların funksiyalarının molekulyar əsasları haqqında müasir məlumatlardan istifadə edə bilir;
3. Müasir texniki vasitələrlə nümayiş etdirilən mikroskopik şəkillərin və elektroninqrammaların hansı orqana və onun hansı hissəsinə aid olmasını müəyyənləşdirməyi bacarır;
4. Fərdi inkişafın prenatal (predembrial, embrional və döl) və postnatal dövrlərində orqan və sistemlərin formalaşmasının vacib dövrlərinin təsvirini, variasiya və anomaliyalar haqqında məlumatları təhlil edə bilir;
5. Toxumaların təsnifikasi və orqanların təşkilində iştirak edən müxtəlif toxuma növləri arasında qarşılıqlı əlaqələrin ümumi qanuna uyğunluqlarını izah edə bilir;
6. Orqanizmin təşkilində iştirak edən orqanların mikroskopik və submikroskopik, immunhistokimyevi və s. metodların köməyi ilə sistemlər üzrə təsvirini vera bilir;
7. Orqanların təşkilində iştirak edən müxtəlif sistemlərə aid hüceyrəvi, qeyri-hüceyrəvi və toxuma elementlərinin qarşılıqlı əlaqərinin üçöülü fəza (stereoloji) quruluşunun prinsiplərini bilir;
8. Orqanların quruluş vahidlərinin histofiziologiyasının ümumi prinsiplərini, quruluş və vəzifələrində baş verə biləcək dəyişikliklərin klinik nümunələr əsasında izahını verir.

FTN 40. Psixologiya

1. Tibbi-psixoloji ədəbiyyatda rast gəlinən psixi və psixoloji sağlamlıq, eləcə də "sərhəd hal", "xəstəlik" və "pozuntu" anlayışlarının mahiyyəti haqqında;
2. Beyin və psixikanın inkişafında bioloji və sosial şərtlərin yeri haqqında;
3. Psixi proseslərin beyin mexanizmləri və pozuntuları haqqında;
4. Psixi və psixoloji inkişafın qanuna uyğunluqları və pozuntuları haqqında;
5. Qocalıq dövrünün psixoloji və fizioloji dəyişiklikləri və xəstəlikləri haqqında;
6. Asılılıq yaranan maddələrin qəbulu zamanı yaranan psixoloji problemlər haqqında;
7. Nevrotik pozuntular zamanı meydana gələn psixoloji dəyişikliklər haqqında;
8. Şəxsiyyətin ahəngdar inkişafı və şəxsiyyət pozuntularının psixoloji əsasları haqqında biliklərə yiyəlanırlar;
9. Psixoloji xidmətin əsas etik prinsiplərini tətbiq etməyi;

10. Psixi proseslərin normal və pozulmuş (patoloji) səviyyələrini ayırd etməyi;

FTN 41. Radiasiya gigiyenası

1. Radiasiya gigiyenası elminin məzmunu, məqsədi, vəzifələri və problemləri, işlədilən terminləri, anlayışları, ölçü vahidləri, habelə radioaktiv maddələr və ionlaşdırıcı şüaların növləri, radioaktiv çevrilmələrin mahiyyəti. Ionlaşdırıcı şüaların insan orqanizminə spesifik təsirinin əsas qanuna uyğunluqları haqqında biliklərə malik olur;
2. Radiasiya fonunun növləri və əhalinin şüalanması şəraitləri, insanın şüalanma dozasının hədləri, yol verilən və nəzarət səviyyələri, ionlaşdırıcı şüaların biolöjik təsirinin xüsusiyyətləri, radioaktiv şüalanmaların insan organizminə təsir effektləri və törətdiyi patologiyaları bilir və differensasiya etməyi bacarır;
3. Ionlaşdırıcı şüalanmanın müxtəlif növlərinin insan sağlamlığına və ətraf mühit obyektlərinə təsirini öyrənən tədqiqat üsullarını bilir və ətraf mühit obyektlərinin radiometrik, radiokimyəvi müayinəsini, habelə ətraf mühit obyektlərinin və insanların dozimetrik müayinəsini aparmağı bacarır;
4. Ionlaşdırıcı şüalanmanın insan sağlamlığına və ətraf mühit obyektlərinə təsirini öyrənən tədqiqat üsullarından istifadə etməklə radioaktiv maddələrin və ionlaşdırıcı şüaların sağlamlığa və ətraf mühitə təsirini tədqiq etməyi və qiymətləndirməyi bilir;
5. Ionlaşdırıcı şüa mənbələrlə iş zamanı müdafiənin əsas prinsiplərini, ionlaşdırıcı şüa mənbələrinin müxtəlif sahələrdə tətbiqi zamanı əmək gigiyenəsinin əsaslarını, ionlaşdırıcı şüalanmadan müdafiənin əsas prinsiplərini, ətraf mühitin radioaktiv çırklənmələrdən mühafizəsinin əsas prinsiplərini bilir;
6. Ionlaşdırıcı şüalanmanın zərərlə təsirlərindən mühafizə məqsədilə ionlaşdırıcı şüa mənbələrinin aktivliyini təyin etməyi, qoruyucu ekranlardan və fərdi mühafizə vasitələrindən istifadə etmə qaydalarını bilir və müvafiq profilaktika tədbirlərini işləyib hazırlamağı bacarır

FTN 42. (Mülki müdafiə)

1. Fövqəladə hallarda əhalinin müdafiəsinin və ərazinin mühafizəsinin əsas üsullarını, kollektiv və fərdi mühafizə vasitələrini bilir, onlardan istifadə qaydalarını şərh edir;
2. Fövqəladə hallar zamanı rabitə və xəbərdarlıq sistemlərinin vacibliyini bilir və onlardan istifadə qaydalarını nümayiş etdirir;
3. Fövqəladə hallarda evdə, küçədə, müəssisədə davranış qaydalarını bilir və ona əməl edir;
4. Fövqəladə hallarda tənəffüs üzvlərinin qorunması üçün sadə vasitələrin necə hazırlanması və istifadə qaydalarını bilir və şərh edir;
5. Fövqəladə hallarda işçi personalın təxliyəsini təşkil edir;
6. Fövqəladə hallarla bağlı maarifləndirici işlər təşkil edir.

Fənlərin və Təhsil Proqramının təlim nəticələrinin matriisi

Ali təhsil müəssisəsi aşağıdakı cədvəldən istifadə edərək ixtisasın Təhsil Proqramının və hər fənn üzrə təlim nəticələrinin əldə olunmasına necə dəstək verdiyini müəyyən etməlidir.

		Proqramın təlim nəticələri												
Blokun adı	Fənlərin adı	PTN 1	PTN 2	PTN 3	PTN 4	PTN 5	PTN 6	PTN 7	PTN 8	PTN 9	PTN 10	PTN 11	PTN 12	PTN 13
Humanitar fənlər	Azərbaycan dilində işgūzar və akademik kommunikasiya		X											
	Azərbaycan tarixi	X												
	Xarici dildə işgūzar və akademik kommunikasiya		X	X										
	Seçmə fənlər			X	X	X	X			X				
İxtisas fənləri	Ali riaziyyat							X						
	Biostatistika		X			X	X				X			
	Ümumi kimya							X						
	Şəhiyyənin maliyyələşdirilməsi									X	X			
	Yoxsulluq iqtisadiyyatı və dövlət siyaseti									X	X			
	Səhiyyə sistemlərinin idarəolunması		X							X	X			
	Səhiyyə siyaseti və planlaşdırma								X	X	X			
	Ana və uşaq sağlamlığı							X	X					

Yaşlanma siyaseti və xidmətlər				X	X					
İctimai səhiyyənin əsasları		X		X	X	X	X	X		
Xüsusi istehsalat sahələrində əmək gigiyenası					X	X				
Uşaq müəssisələrinin gigiyenası					X	X				X
İş yeri sağlamlığı və təhlükəsizliyi					X	X				X
Uşaq və yeniyetmələrin sağlamlığı					X	X				X
Ətraf mühit toksikologiyası					X	X				X
Gigiyyənə və ictimai ekologiya					X	X				
Qidalanmanın əsasları					X	X				
Yeyinti məhsullarının təhlükəsizliyi						X				X
Profilaktik qidalanma və dietologiya						X				
Qidalanma və ərzaq siyaseti							X			
Ətraf mühit sağlamlığı						X	X			X
Yaşayış məskənlərinin gigiyenası					X	X				X

Ali təhsil müəssisəsi
tərəfindən müəyyən edilən
fənlər

		X	X	X			X	X	X		X	
--	--	---	---	---	--	--	---	---	---	--	---	--

**Fənnin təlim nticələrinə nail olmaq məqsədilə istifadə olunan
təlim və öyrənmə metodları və qiymətləndirmə üsulları (Nümunə)**

Fənnin adı	Təlim nticələri	Hər bir təlim nticəsi üçün istifadə olunan təlim və öyrənmə metodları	Hər bir təlim nticəsi üçün istifadə olunan qiymətləndirmə üsulları
Azərbaycan dilində işgüzər və akademik kommunikasiya	<p>1. Təlim prosesində akademik dilde təqdimat etmək bacarığına yiyeñen.</p> <p>2. Natiqlik bacarığını menimsəmek və tətbiq etmək vərdişlərinə yiyeñen.</p> <p>3. Akademik və işgüzər yazı bacarıqlarının menimsəmek və tətbiq etmək bacarığına yiyeñen.</p> <p>4. Təlim prosesində qazandığı biliklärini tətbiq etmək üçün elmi və metodik təhüllər aparılır.</p> <p>5. Məqsədə uyğun seçdiyi metod və vasitələrin əhəmiyyəti əsaslandırılır və təcrübədə tətbiq edilir.</p> <p>6. Təlim nailiyyətlərini qiymətləndirmek üçün müvafiq meyarlar seçilir və tətbiq edilir.</p>	<p>1. mühazirə, seminarlar, praktiki tapşırıqlar; video və audio mühazirələr; qrup qiymətləndirməsi; ekspert metodu;</p> <p>2. mühazirə, seminarlar, praktiki tapşırıqlar; video və audio mühazirələr; qrup qiymətləndirməsi; ekspert metodu;</p> <p>3. mühazirə, seminarlar, praktiki tapşırıqlar; video və audio mü-hazirələr; qrup qiymətləndir-məsi; ekspert metodu;</p> <p>4. mühazirə, seminarlar, praktiki tapşırıqlar; video və audio mü-hazirələr; qrup qiymətləndir-məsi; ekspert metodu;</p> <p>5. mühazirə, seminarlar, praktiki tapşırıqlar; video və audio mü-hazirələr; qrup qiymətləndir-məsi; ekspert metodu;</p> <p>6. mühazirə, seminarlar, praktiki tapşırıqlar; video və audio mü-hazirələr; qrup qiymətləndir-məsi; ekspert metodu;</p>	<ul style="list-style-type: none"> - yazılı tapşırıqlar; - test tapşırıqları - şifahi təqdimatlar; - frontal sorğu; - qrup şəklində və özünü qiymətləndirmə <ul style="list-style-type: none"> - yazılı tapşırıqlar; - test tapşırıqları - şifahi təqdimatlar; - frontal sorğu; - qrup şəklində və özünü qiymətləndirmə <ul style="list-style-type: none"> - yazılı tapşırıqlar; - test tapşırıqları - şifahi təqdimatlar; - frontal sorğu; - qrup şəklində və özünü qiymətləndirmə <ul style="list-style-type: none"> - yazılı tapşırıqlar; - test tapşırıqları - şifahi təqdimatlar; - frontal sorğu; - qrup şəklində və özünü qiymətləndirmə <ul style="list-style-type: none"> - yazılı tapşırıqlar; - test tapşırıqları - şifahi təqdimatlar; - frontal sorğu; - qrup şəklində və özünü qiymətləndirmə